



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkışafı Fondu 2014-cü ilin əsas qrant müsabiqəsi
çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat
programlarının (EİF-2014-9(24)-KETPL) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Birbaşaqovulma benzininin aşağı temperaturlu katalitik emalının izomerləşmə-disproportionlaşma prosesinin kinetik əsaslarının tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Ağayeva Surəyyə Başir qızı

Qrantın məbləği: 100 000 manat

Layihənin nömrəsi: EİF-KETPL-2-2015-1(25)-56/20/4-M-17

Müqavilənin imzalanma tarixi: 20 fevral 2017-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2017-ci il – 01 mart 2018-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Birbaşa qovulma benzinlərinin izomerləşdirici emala bilavasitə cəlb edilməsi məsələsi və bu prosesin kinetik qanunauyğunluqlarının təyin olunması üzrə ədəbiyyatda son 15 ildə çap edilmiş materiallar toplanmışdır və analizi aparılmışdır. [1-54]

Qeyd etmək lazımdır ki, son 10 illikdə izomerləşmə prosesinə olan maraq və tələbat aktual olaraq qalmaqdadır. Ədəbiyyatda BQB-nin çevriləsinə həsr olunmuş elmi işlər kifayətdir, BQB-nin bilavasitə izomerləşmə prosesinə cəlb edilməsinə aid elmi məqalələrin adı "Benzinlərin izomerləşməsi" kimi verilsə də, mətni individual normal parafinlərin izomerləşməsinə həsr olunub. BQB-nin tərkibində olan n-pentan və n-heksanı ayırdıqdan sonra onları izomerləşdirib benzinlərin oktan ədədini qaldırmaq üçün əlavə edirlər. Həmçinin, ədəbiyyatda BQB-nin riforminq prosesində kinetik parametrlərin öyrənilməsi istisna etməklə, BQB-nin bilavasitə izomerləşmə prosesinin kinetik qanunauyğunluqlarının tədqiqinə aid heç bir məlumat yoxdur. Ədəbiyyat məlumatları göstərir ki, təklif olunan riyazi modellər fərdi alkanların və ya onların sünü qarışığının kinetik tədqiqatlarına əsaslanır. Belə ki, Əl-Dur NEZ-da alınmış İraq yüngül neftinin hidroizomerləşmə reaksiyası [51] işində tədqiq edilmişdir.

Neftdən ayrılan pentan və heksan qarışığının izomerləşməsinin tədqiqinin nəticələri əsasında kinetik model alınmış, sürət sabitləri və aktivləşmə enerjisi hesablanmışdır. Göstərilmişdir ki, aktivləşmə enerjisini qiyməti n-pentan üçün 22 və 23, n-heksan üçün isə 20 - 24 kC/mol intervalında dəyişir. Hidrogenin parsial təzyiqinin yüngül birbaşaqovulma benzininin (YBGB) hidroizomerləşməsində platinli mordenitin aktivliyinə və n-parafinlərin konversiyasına təsiri [6]-da öyrənilmişdir. Reaksiya sabitlərini təyin etmək üçün integrallal analitik metod, ardıcıl kvadratik programlaşdırmanın yaxşılaşdırılması metodu və həmçinin Matab program təminatından istifadə edilmişdir. İş [53]-nin müəllifləri n-butanın stasionar seolit HZSM-5 ($\text{SiO}_2/\text{Al}_2\text{O}_3 = 30$) katalizatoru təbəqəsinə malik reaktorda $400 - 550^\circ\text{C}$ temperatur intervalında krekinqi prosesinin kinetik modelini təklif etmişlər. Propan və n-butanın HZSM-5 katalizatoru üzərində aromatikləşməsinin kinetik tədqiqi [54] işdə aparılmışdır. Alınan nəticələr əsasında alkanların aromatikləşməsi üçün kinetik model işlənib hazırlanmışdır. Model bu iki reaksiyada iştirak edən 13 komponentin çevrilməsinin təsviri üçün 38 sürət sabiti, iki adsorbsiya sabiti və 38 reaksiya mərhələsinə malikdir. Yuxarıda göstərilənlərə əsasən, fərdi alkanlar üçün təklif edilmiş modellərin tətbiqi məhduddur ki, bu da birbaşaqovulma benzininin özünün əlaqəli proses olan izomerləşmə prosesinə bilavasitə cəlb edilməsinin qanuna uyğunluqlarını aşkara çıxarmağı çətinləşdirir. Ayndır ki, bu proses üçün onun sənayedə reallaşdırılması texnologiyanın işlənib hazırlanmasını asanlaşdırıb biləcək riyazi modelin hazırlanması vacibdir.

1. Sina Sartipi, Johannes E van Dijk, Jorge Gascon, Freek Kapteijn. Toward bifunctional catalysts for the direct conversion of syngas to gasoline range hydrocarbons: H-ZSM-5 coated Co versus H-ZSM-5 supported Co. *Applied Catalysis A: General* Volume 456, 10 April 2013, Pages 11–22
2. Sugeng Triwahyonoa, Aishah Abdul Jalilb, Rino R. Muktic, Malik Musthofaa, N. Aini M. Razalib, M. Arif A. Azizb Hydrogen spillover behavior of Zn/HZSM-5 showing catalytically active protonic acid sites in the isomerization of n-pentane *Applied Catalysis A: General* Volume 407, Issues 1–2, 4 November 2011, Pages 91–99
3. Herma Dina Setiabudia, Aishah Abdul Jalila, Sugeng Triwahyonob, Nur Hidayatul Nazirah Kamarudina, Rino R. Muktic. IR study of iridium bonded to perturbed silanol groups of Pt-HZSM5 for n-pentane isomerization. *Applied Catalysis A: General*. Volumes 417–418, 29 February 2012, Pages 190–199
4. Nur Hidayatul Nazirah Kamarudina, Aishah Abdul Jalila, Sugeng Triwahyonob, Rino R. Muktic, Muhammad Arif Ab Aziza, Herma Dina Setiabudia, Mohd Nazlan Mohd Muhidd, Halimaton Hamdan. Interaction of Zn²⁺ with extraframework aluminum in HBFA zeolite and its role in enhancing n-pentane isomerization. *Applied Catalysis A: General* Volumes 431–432, 26 July 2012, Pages 104–112
5. Xing Huanga, b, Bo Houa, Jungang Wanga, Debao Lia, Litao Jiaa, Jiangang Chena, Yuhan Suna. CoZr/H-ZSM-5 hybrid catalysts for synthesis of gasoline-range isoparaffins from syngas. *Applied Catalysis A: General* Volume 408, Issues 1–2, 28 November 2011, Pages 38–46.
6. R. Silva-Rodrigoa, E.L. Cruz-Domínguez, F.E. Lugo-del Angela, J. Navarrete-Bolañosb, R. García-Alamillaa, A. Olivas-Sarabiac, J.A. Melo-Bandaa, L.C. Cruz-Netroa, G. Zamora-Ramírez, A. Castillo-Maresa. Studies of sulphated mixed oxides ($\text{ZrO}_2-\text{SO}_4-\text{La}_2\text{O}_3$) in the isomerization of n-hexane. *Catalysis Today* Volume 250, 15 July 2015, Pages 197–208

7. Zoran Adzamica, Tamara Adzamica, Marko Muzica, Katica Sertic-Biondab Optimization of the n-hexane isomerization process using response surface methodology. Chemical Engineering Research and Design Volume 91, Issue 1, January 2013, Pages 100–105
8. Chao CHEN, Lizhen QIN, Xiaorong CHEN, Changlin CHEN. Catalytic Performance of Re/Ga₂O₃/WO₃/ZrO₂ Catalyst for n-Hexane Isomerization Chinese Journal of Catalysis Volume 30, Issue 9, September 2009, Pages 859–863
9. Richard C. Baliban, Josephine A. Elia, Vern Weekman, Christodoulos A. Floudas. Process synthesis of hybrid coal, biomass, and natural gas to liquids via Fischer-Tropsch synthesis, ZSM-5 catalytic conversion, methanol synthesis, methanol-to-gasoline, and methanol-to-olefins/distillate technologies. Computers & Chemical Engineering Volume 47, 20 December 2012, Pages 29–56
10. Хомяков И.С Превращение бензиновой фракции в высокооктановые компоненты бензина на модифицированных цеолитных катализаторах. Диссертация на соискание ученой степени кандидата химических наук. Томск – 2014
11. Noureddin Bentahara, , Said Khelassia, Fathy M. Abdelrazeqb. Production of clean gasoline from the condensate. Egyptian Journal of Petroleum Volume 22, Issue 3, December 2013, Pages 345–350
12. Jianqing Li, Pengjie Miao, Zhuo Li, Tao He, Dezhi Han, , Jingli Wu, Zhiqi Wang, Jinhua Wu. Hydrothermal synthesis of nanocrystalline H[Fe, Al]ZSM-5 zeolites for conversion of methanol to gasoline. Energy Conversion and Management Volume 93, 15 March 2015, Pages 259–266
13. Yanyong Liu, Kazuhisa Murata, Kinya Sakanishi. Hydroisomerization-cracking of gasoline distillate from Fischer–Tropsch synthesis over bifunctional catalysts containing Pt and heteropolyacids. Fuel Volume 90, Issue 10, October 2011, Pages 3056–3065
14. Herma Dina Setiabudia, Sugeng Triwahyonob, Aishah Abdul Jalila, Nur Hidayatul Nazirah Kamarudina, Muhammad Arif Ab Aziza. Effect of iridium loading on HZSM-5 for isomerization of n-heptane. Journal of Natural Gas Chemistry Volume 20, Issue 5, September 2011, Pages 477–482
15. Sugeng Triwahyonoa, Zalizawati Abdullahb, Aishah Abdul Jalilb. The Effect of Sulfate Ion on the Isomerization of n-Butane to iso-Butane. Journal of Natural Gas Chemistry Volume 15, Issue 4, December 2006, Pages 247–252
16. Дюсембаева Айкен Амангельдыевна. Физико-химические аспекты моделирования реформинга с учетом дезактивации катализатора при разных уровнях агрегирования компонентов. Автореферат диссертации на соискание ученой степени кандидата химических наук Омск – 2017
17. А.С.Белый, М.Д.Смоликов, Д.И.Кирянов. Современные представления о состоянии платины в нанесенных катализаторах для производства моторных топлив. Рос.Хим.ж., 2007, т. LI, №4 ст.38-47.
18. М.Д.Смоликов, А.С.Белый, Д.И.Кирянов. Дизайн распределения активного компонента по порам в катализаторах гидрокаталитических процессов нефтепереработки. Рос.Хим.ж., 2007, т. LI, №4 ст.48-56
19. Д.И.Кирянов, М.Д.Смоликов, В.В.Пашков, А.С.Белый. Современное состояние

процесса катализитического риформинга бензиновых фракций. Опыт производства и промышленной эксплуатации катализаторов риформинга серии ПР. Рос.Хим.ж., 2007, т. LI, №4 ст.60-68.

20. М.Д. Смоликов, О.В. Джикия, Е.В. Затолокина, Д.И. Кирьянов, А.С. Белый Изомеризация н-гексана на бифункциональных Pt/SO₄/ZrO₂ катализаторах. Нефтехимия. – 2009. – Т. 49. – № 6. – С. 488-495.
21. М.Д. Смоликов, К.В. Казанцев, Е.В. Затолокина, Д.И. Кирьянов, Е.А. Паукштис, А.С. Белый // Исследование изомеризации н-гексана на Pt/SO₄/ZrO₂/Al₂O₃ катализаторах. Влияние состояния Pt на каталитические и адсорбционные свойства Кинетика и катализ. – 2010. – Т. 51. – № 4. – С. 608-618
22. V.Yu. Tregubenko, I.E. Udras, V.A. Drozdov, A.S. Belyi. Effect of pseudoboehmite peptization by organic acids on texture characteristics of obtained aluminum oxides Russian Journal of Applied Chemistry. – 2011. – V. 84. – № 1. – P. 9-16.
23. Л.И. Бикметова, К.В. Казанцев, Е.В. Затолокина, В.А. Дроздов, А.В. Шилова, Е.А. Паукштис, М.Д. Смоликов, А.С. Белый. Исследование Pt/SO₄/ZrO₂ систем, нанесенных на SiO₂ и Al₂O₃, в реакции изомеризации н-гексана Химия в интересах устойчивого развития. – 2013. – Т. 21. – № 1. – С. 47-53.
24. М.Д. Смоликов, В.А. Шкуренок, С.С. Яблокова, Д.И. Кирьянов, Е.А. Белопухов, В.И. Зайковский, А.С. Белый. Изомеризация н-гептана на катализаторах Pt/MOR/Al₂O₃. Катализ в промышленности. – 2014. – № 2. – С. 51-58.
25. Катализаторы изомеризации бензиновых фракций на основе сульфатированного диоксида циркония, нанесенного на γ-Al₂O₃ / М.Д. Смоликов, Л.И. Бикметова, Д.И. Кирьянов, Е.В. Затолокина, К.В. Казанцев, И.В. Муромцев, А.С. Белый // Катализ в промышленности. – 2014. – № 5. – С. 44-48.
26. Джунусова, А.А. Двухуровневая модель риформинга / А.А. Джунусова, Н.М. Островский // Химическая технология. – 2003. – Т. 4, № 9. – С. 23-29.
27. Дюсембаева, А.А. Агрегирование компонентов при моделировании каталитического риформинга / А.А. Дюсембаева, В.И. Вершинин // Вестник Омского университета. – 2015. – № 4. – С. 54-58.
28. А.А. Дюсембаева, В.И. Вершинин // Катализ в промышленности. – 2016. – Т. 16. – № 5. – С. 24-29.
29. Джунусова А.А., Островский Н.М. // Разработка математической модели реактора риформинга бензинов с целью создания компьютерного помощника технолога. / Материалы II Всероссийской научной конференции «Химия и химическая технология на рубеже тысячелетий». – Томск, 2002. – С. 266-268.
30. Джунусова А.А., Островский Н.М. // Компьютерное моделирование риформинга на основе двухуровневого агрегирования. 1-я Международная Школа конференция молодых ученых по катализу. – Новосибирск, 2002. – С. 196-198.
31. Belopukhov E.A. Paukshtis E.A., Shkurenok V.A., Smolikov M.D., Belyi A.S. Investigation of the Pt/MOR-Al₂O₃ catalysts by IR spectroscopy. Procedia Engineering 113 (2015) 19 – 25
32. Shkurenok V.A., Smolikov M.D., Yablokova S.S., Kiryanov D.I., Belyi A.S., PtWO₃/ZrO₂ catalysts for n-Heptane isomerization. Procedia Engineering 113 (2015) 62 – 67
33. М.Д. Смоликов, В.А. Шкуренок, С.С. Яблокова, Д.И. Кирьянов, В.П. Доронин, Т.П. Сорокина, Л.И. Бикметова, Т.И. Гуляева, Е.А. Паукштис, А.С. Белый. Влияние модуля цеолита в катализаторах Pt/MOR/Al₂O₃на показатели реакции

изомеризации н-гептана. Катализ в нефтеперера-батывающей промышленности. 16, №1, 2016. Ст. 43-49.

34. В. Ф. Третьяков, Р. М. Талышинский. Кинетика и динамика гетерогенных каталитических нефтехимических процессов. Москва МИТХТ 2012. 187с
35. R. Seif Mohaddecy and S. Sadighi. Developing a Steady-state Kinetic Model for Industrial Scale Semi-Regenerative Catalytic Naphtha Reforming Process/ Developing a Steady-state Kinetic..., Kem. Ind. 63 (5-6) 149–154 (2014)
36. Helder Crispiniano Alvarez-Castro, Victor Armellini, Milton Mori, Waldir Pedro Martignoni, Raffaella Ocone. The Influence on Products Yield and Feedstock Conversion of Feedstock Injection Position along the Industrial Riser. Chemical engineering transactions, vol. 43, 2015
37. Reza Seif Mohaddecy, Sepehr Sadigi. Modeling catalytic naphtha reforming process using discrete lumping approach. Indian Journal of Chemical Technology. Vol.21, Sep-Nov 2014, pp.309-320
38. Christian Woltz. Kinetic studies on alkane hydroisomerization over bifunctional catalysts. 2005 Doktors der Naturwissenschaften. 140 p
39. Jorge Ancheyta and Rogelio Sotelo. Kinetic modeling of vacuum gas oil catalytic cracking. Revista de la Sociedad Química de México, Vol. 46, Núm. 1 (2002) 38-42
40. Dagde, Kenneth Kekpugile and Akpa, Jackson Gunorubon. Development of models for fluid catalytic cracking fluidized bed reactor using four-lump kinetic scheme. IOSR Journal of Engineering Vol. 04, Issue 12 (December 2014), V2.PP 22-31
41. Салих Аюб. "Кинетическое моделирование промышленного процесса каталитического риформинга низкооктановых бензиновых фракций на российских и нигерийских НПЗ" 2015. Дис. Работа. 227 с.
42. Luyi Liu. Molecular characterisation and modelling for refining processes. 2015 Doctor of Philosophy in the Faculty of Engineering and Physical Sciences. 173p
43. Muayad Mohammed Hasan. Improved of catalysts for hidroisomerization of Iraqi light naphtha. March 2010
44. N. Charon-Revellin, H. Dulot1, C. Lypez-Garsna and J. Jose. Kinetic modeling of vacuum gas oil hydrotreatment using a molecular reconstruction approach. Oil & Gas Science and Technology – Rev. IFP Energies nouvelles, Vol. 66 (2011), No. 3, pp. 479-490
45. Jafar Sadeghzadeh Ahari, Kayvan Khorsand, Azita A Hosseini, Amir Farshi. Experimental study of c5/c6 isomerization in light straight run gasoline (LSRG) over platinum mordenite zeolite Petroleum & Coal 48 (3), 42-50, 2006
46. Tamour Javed, Ehsan F.Nasir, Ahfaz Ahmed, Jihad Badra, Khali Diebbi, Mohammed Beshir, Weigi Ji. Ignition delay measurements of light naphtha: A fully blended low octane fuel. Proceedings of the Combustion Institute, vol 36, issue 1, 2017, Pages 315-322
47. С.Б.Агаева, С.И.Абасов, Д.Б.Тагиев и другие «Изоформинг газового бензина на сульфатированных цеолитных катализаторах» Переработка Нефти № 11.2016 с.24-27
- 48 Safa Abasov, Aynur Aaliyeva, Surayya Agayeva, Dilqam Tagiyev "The joint processing of gaseous alkanes and natural casoline over the H-zeolite/WO₄²⁻(SO₄)²⁻ZrO₂ catalytic systems." International Journal of scientific engineering and applied science (IJEAS)- Volume 3, issue-6, June 2017., p 53-59.
49. С.И.Абасов , С.Б.Агаева, М.Т.Мамедова,Д.Б.Тагиев и другие «Совместная

- конверсия н-гексана и н-бутана на цирконий – цеолитных катализаторах» Катализ в промышленности, том 15, №4, 2015, с 73-78
50. S.B. Agayeva, S.I. Abasov, M.T. Mamedova, D.B. Tagiyev..... «Cobalt and Nickel Modified zirconia catalysts for gas condensate components izomerization» Ecomod 2015 International Conference on Economic Modeling, Boston, USA. July 15-17, p 65
51. Muayad Mohammed Hasan « Improvement of catalyst for hydroizomerization of Iraq Light naphtha» A thesis submitted to the department of chemical engineering of the University of technology in a partial fulfillment of the requirements for the degree of master of science in chemical engineering by B.Sc.in chemical engineering. March, 2010
52. Jafar Sadeghzadeh Ahari1*, Kayvan Khorsand1, Azita A Hosseini1,2, AmirFarsi «Experimental study of C₅/C₆ izomerization in light straight run gasoline (LSRG) over platinum mordenite zeolite» ISSN 1337-7027 Available online at www.vurup.sk/pc Petroleum & Coal 48 (3), 42-50, 2006
53. Diana Mier, Andre's T. Aguayo, Mo' nica Gamero, Ana G. Gayubo and Javier Bilbao «Kinetic Modeling of n-Butane Cracking on HZSM-5 Zeolite Catalyst» Departamento de Ingeniería a Química, Universidad del País Vasco, Apartado 644, 48080 Bilbao, Spain Ind. Eng. Chem. Res., 2010, 49 (18), pp 8415-8423
54. Luong H. Nguyen, Tanya Vazhnova, Stan T. Kolaczkowski and Dmitry B. Lukyanov «Combined experimental and kinetic modelling studies of the pathways of propane and n-butane aromatization over H-ZSM-5 catalyst» Chemical Engineering Science Volume 61, Issue 17, September 2006, Pages 5881-5894

Birbaşaqovulma benzini (BQB) xromatoqrafik analiz olunmuş və həmçinin fraksiyalı təkrar distillə edilmişdir. BQB-nin LXM-80 xromatoqraflarında analizi üçün uzunluğu 3m, daxili diametri 3mm, daşıyıcı xromosorb üzərinə 10 kütłə% skvalan doldurulmuş kolonka (1 ədəd) və üzərində apizon olan inzen kərpici doldurulmuş kolonka hazırlanmışdır. Analiz şəraitini müəyyən edilmişdir (termostatlaşdırma temperaturu 343K, qazdaşıyıcının - azotun təzyiqi 0,8-0,9kqs/san²). BQB-nin «Auto System XL, Perkin Elmer» xromatoqrafında "Detailed Hydrocarbon Analysis" programı ilə PIONA (parafin, izoparafin, olefin, naften, aromatika) analizi aparılmışdır.

Birbaşaqovulma benzininin (BQB I) partiyasından istifadə edilmişdir. Xromatoqrafik analizin nəticələri cədv. 1-də göstərilmişdir.

Cədvəl 1. Birbaşaqovulma benzininin tərkibi

komponentlər	kütłə % BQB I
ΣC ₄	1
izopentan	1
pentan	1,2
izoheksan	5
heksan	3,8
izoheptan	22
heptan	6,5
C ₇₊	59,5

Cəd. 1-dən görünür ki, birbaşaqovulma benzininin tərkibində C₄-C₆-ların miqdarı çox azdır. Xammalın əsas komponentləri alifatik C₇ və daha yuxarı karbohidrogenlardır. Cədvəl 2-dən göründüyü kimi, birbaşaqovulma benzinin tərkibində C₄-ə qədər olan qazhalında alkanların (1

%) qarışığı, izo-C₅(1 %), n- C₅(1.2 %), izo- C₆(5 %), n- C₆(3.8%), izo- C₇(22 %), n- C₇(6.5 %) və daha yüksəkmolekullu alkanların C₇₊(59.5%) qarışığı vardır. Bütövlükdə xammalın xromatoqrafik komponent tərkibi (cədvəl 1) fraksiyalı təkrar distillədən alınan göstəricilərə (cədvəl 2) uyğundur. Birbaşaqovulma benzininin (BQB-I) 100–182°C intervalında qaynayan yüksəktemperaturlu tərkib hissələri onun 70%-i, C₅ – C₆-lar isə 7%-ə qədərini təşkil edir. Beləliklə, birbaşaqovulma benzininin tərkibi az miqdarda C₅ – C₇ malik qarışqdan ibarətdir. Daha yüksəkoktanlı i-C₅ – C₆ komponentlərinin qatılığını artırmaq məqsədilə izomerləşdirici emalda belə karbohidrogen tərkibi sınaqdan keçirilməmişdir, beləki, onların miqdarı birbaşaqovulma benzinində cüzdır.

Ona görə də, birbaşaqovulma benzininin istifadə olunan katalizatorlarla temasından alınan məhsulların analizi zamanı aparılan hesablamalarda əsas məhsul kimi C₄, izo-C₅, n-C₅, izo-C₆, n-C₆, izo- C₇, n- C₇, və daha yüksəkmolekullu alkanların C₇₊ qarışığı götürülmüşdür.

Cədvəl 2. Engler aparatında BQB(I) fraksiya tərkibi

Q.b	70°C
5	84
10	92
20	96
30	102
40	105
50	110
60	116
70	122
80	129
90	140
98	182
Q/s	182

Usul Birbaşaqovulma benzini (BQB) xromatoqrafik analizi «Auto System XL, Perkin Elmer "Detailed Hydrocarbon Analysis" PIONA (parafin, izoparafin, olefin, naften, aromatika) proqramı ilə və LXM-80 xromatoqraflarında aparılmışdır.

Tədqiqat obyekti ilkin seoliti - HZSM-5-in kobalt, nikel və /və ya sirkoniumla modifikasiyası yolu ilə hazırlanmış katalizatorlardır. Qarşıya qoyulan məqsəddən asılı olaraq ilkin seolitin modifikasiyası müxtəlif metalların ion-hopdurma üsulu ilə daxil edilməsi, SO₄²⁻ ionlarının miqdarına hesablanmış sulfatlaşdırıcı reagent ((NH₄)₂SO₄) məhlulunun hopdurulması ilə həyata keçirilmişdir.

Aşağıda ilkin seolitin modifikasiyasında istifadə olunmuş metodikalar verilmişdir.

Seoltılın metallarla modifikasiyası müxtəlif üsullarla aparılmışdır.

1.Ayrılıqda farfor həvəngdəstədə sürtülüüb üyüdülmüş komponentlər (seolit, sirkonium duzları) kasaya tökülr, orada distillə suyu əlavə edilməklə qarışdırılırlar və bir gün müddətində hopdurulmaya qoyulurlar. Sonra toz quruducu şkafda 120°C-də 5 saat müddətində qurudulur, əlaqələndirici - alüminium oksidi (Sasol, Sabik firması) ilə qarışdırılır, formaya salınır və otaq temperaturunda bir gün ərzində qurudulur, bundan sonra 120°C, 350°C və 550°C-də termiki

işlənilir.

2..Mufel sobasında 550°C -də 5 saat közərdilmiş dənəvər alüminium oksidə Al_2O_3 sirkonium nitrat duzu, sulfatlaşdırıcı reagent $((\text{NH}_4)_2 \text{SO}_4)$ və nikel nitrat duzunun distillə suyunda həllolmuş qarışığı əlavə olunur. Alınmış qarışiq otaq temperaturunda nəmin tam buxarlanmasına qədər (2 gün) qurudulur, 120°C -də quruduluq və 5 saat müddətində 550°C -də közərdilir.

Təsvir olunan üsullarla modifikasiya olunmuş seolitlər quru katalizatorun 100q-na 5 - 50q hesabı ilə götürülən əlaqələndirici komponentdən - alüminium oksid hidrogelində istifadə edilməklə formaya salınmışdırılar.

Modifikasiya olunmuş seolitlərin hidrogellə ehtiyatla qarışdırılmasından sonra alınan kütlə en kəsiyinin diametri 1.2 - 1.5 mm olan filterdən keçirməklə formaya salınmış, elektrik lampasının altında havada 24 saat müddətində qurudulmuş, sonra isə 4.5mm hündürlüklü silindirlər kimi doğrulmuşdır. Formalaşdırılmış nümunələr 353K və 383K 4 saat müddəində qurudularaq 623K (2 saat) və 823K-də (4 saat) közərdilmişdir. Sintez olunmuş katalizatorların tərkibi cədvəl 3-də göstərilmişdir.

Cədvəl 3. Sintez olunmuş katalizatorların tərkibi.

İllkin daşıyıcı	Aktiv komponent	Katalizatorun tərkibi
HZSM-5	Zr,Co, SO_4^{2-} M-11	10% ZrO_2 , 0.4%Co,2% SO_4^{2-} /HZSM-5
	Zr,Co, SO_4^{2-} M-12	10% ZrO_2 , 0.4%Co,6% SO_4^{2-} /HZSM-5
	Zr,Ni, SO_4^{2-} M-20	10% ZrO_2 , 0.4%Ni,2% SO_4^{2-} /HZSM-5

Usul Illkin seolitlərin modifikasiyası, qoyulmuş məqsəddən asılı olaraq müxtəlif metalların ion-hopdurma ilə daxil edilməsi, SO_4^{2-} ionlarının miqdarına görə hesablamalı sulfatlaşdırıcı reagent $((\text{NH}_4)_2 \text{SO}_4)$ məhlulu ilə hopdurmaqla və bərkfazalı modifikasiyalasdırma həyata keçirilmişdir.

Optimal M-11 katalizatoru üzərində BQB-nin izomerləşdirici-disproporsionlaşdırıcı emalı prosesində katalizatorun aktivliyinə təsir edən aşağıdakı **texnoloji parametrlər** deyişdirilmişdir:

- temperatur;
- həcmi sürət;
- reaksiya sistemində hidrogenin karbohidrogenə nisbətinin H_2/CH (mol) təsiri
- temperaturun təsiri

Reaksiyanın əsas texnoloji parametri onun reallaşdırılması temperaturudur. Cədvəl 4-dən göründüyü kimi, BQB-nin çevrilmə prosesinin reallaşması $140-200^{\circ}\text{C}$ temperatur intervalında

qənaətbəxşdir.

Cədvəl 4. BQB-nin M-11 katalizatoru üzərində çevrilmə məhsullarının paylanmasına temperaturun təsiri.


($H_2/CH=3; h.s.=2,5 \text{ s}^{-1}$)

	Reaksiya məhsullarının paylanması, %										
	C_1-C_2	C_3	$i-C_4$	C_4	$i-C_5$	C_5	$i-C_6$	C_6	$i-C_7$	C_7	C_{7+}
Ilkin xammalın tərkibi				1,0	1,0	1,2	5,0	3,8	22,0	6,5	59,5
T, °C											
140	-	-	-	-	24,3	2,8	22,6	3,6	3,2	5,7	37,8
160	-	-	0,9	-	29,3	4,6	28,7	3,4	4,5	3,4	25,2
180	0,5	2,2	15,2	3,0	24,6	9,7	23,5	3,3	2,4	1,8	13,8
200	4,8	25,3	27,5	2,4	8,3	12,4	7,9	2,8	1,8	0,8	6,0

Cədvəldən göründüyü kimi, prosesin 200°C temperaturda aparılması karbohidrogen xammalının arzuolunmaz qaz alkanların əmələ gəlməsi ilə sərf olunmasına gətirib çıxardır. Temperaturun 140°C -yə qədər aşağı salınması katalizatorun aktivliyinin azalmasına səbəb olur. Buna görə də, BQB-nin izomerləşdirici-disproporsionlaşdırıcı emalını $160\text{-}180^{\circ}\text{C}$ temperatur intervalında aparmaq daha münasibdir.

a) Həcmi sürətin təsiri

Katalizatın məhsullarının paylanması reaktantın verilməsinin həcmi sürətindən asılıdır. Şəkil 1-də C_{7+} parafinlərin konversiyasının və C_4 - alkanların çıxımının BQB-nin reaksiyaya verilməsinin həcmi sürətindən asılılığı göstərilmişdir.



Şəkil 1. Xammalın verilməsinin həcmi sürətinin dəyişdirilməsinin BQB-nin M-11 katalizatoru üzərində çevrilməsinə təsiri.

temperatura 180°C ,

1- C_{7+} -in konversiyası,

2- C_4 -ün çıxımı.

Bu təcrübələrdə həcmi sürətin nizamlanması reaksiyanın digər parametrlərini sabit saxlamaq şərti ilə, reaktora doldurulan katalizatorun kütlesini dəyişməklə aparılmışdır. Şəkil 2-dən göründüyü kimi həcmi sürət artıqca C_{7+} -in konversiyası azalır. $2.0 - 3.0 \text{ s}^{-1}$ qiymətlər intervalında qeyd olunan konversiya praktiki olaraq dəyişmir, məqsəd məhsul üzrə selektivlik isə artır. Ümumilikdə, $2.0\text{-}3.0 \text{ s}^{-1}$ həcmi sürətin azaldılması BQB-nin izomerləşdirici-disproporsionlaşdırıcı emalı üçün daha optimaldır.

Beləliklə, optimal həcmi sürət 2.5 s^{-1} seçilmişdir

- b) hidrogenin karbohidrogenə nisbətinin H_2/CH (mol) təsiri.

Çevrilmə hidrogen mühitində aparılır. Bu təsir həm birbaşa reaksiyaya təsir kimi, həm də qaz-daşıyıcının məhsulların reaksiya zonasından tez çıxardılmasını təmin edən rolü kimi qəbul edilə bilər. Bütün şərtlər eyni olduqda hidrogenin təsirini öyrənmək üçün onun verilmə sürətini H_2/CH nisbətinin 1-dən 6-ya qədər dəyişməyə imkan verən 10-dan 60 ml/dəq-yə qədər dəyişmişlər.

Cədvəl 5. Hidrogenin BQB-nin çevrilməsinə təsiri.

$T=180\text{ C}$, $\text{h.s.}=2,5\text{ s}^{-1}$; $\tau=30\text{ dəq.}$

V_{H_2}	Konversiya, %	Katalizatın tərkibi , % (Küt.)			
		C_{7+}	C_{4-}	C_5-C_6	C_7
ml/dəq					
10	77,5	21,0	60,8	4,2	14,0
20	76,5	20,9	61,1	4,2	13,8
30	74,5	18,5	63,0	4,3	14,2
40	69,8	13,0	67,2	4,6	15,2
50	42,5	7,9	59,6	7,6	24,9
60	30,2	5,6	48,6	10,7	35,1

Cədvəl 5-in nəticələrindən görünür ki, hidrogenin BQB-nin çevrilməsinə təsirinin iki sahəsi var. Birinci sahədə hidrogenin 0-dan 30ml/dəq süreləti ($H_2/CH=1-3$) verilməsi zamanı proses C_{7+} -in konversiyasının və katalizatda karbohidrogenlərin paylanmasıın cüzi dəyişməsi ilə müşayət olunur. H_2/CH nisbətinin 4-dən yuxarı olduğu çevrilmə zamanı C_{7+} -in konversiyasının azalması və eyni zamanda katalizatda C_7 alkanların miqdarının artması baş verir. Qeyd etmək lazımdır ki, C_{7+} -in çevrilməsinin azalması katalizatda C_4 -ün miqdarının analoji dəyişməsi ilə müşayət olunur. Nəzərə alsaq ki, BQB-nin çevrilməsində başlanğıç mərhələ C_7 və C_{7+} alkanların ilkin aktivləşməsidir, onda belə bir fikir irəli sürmək olar ki, H_2/CH nisbətinin 1–3 intervalında hidrogen əsasən BQB-nin izomerləşdirici-disproporsionlaşdırıcı çevrilməsi prosesində iştirak edir. H_2/CH nisbətinin 4-dən yuxarı qaldırılması hidrogenin BQB-nin çevrilməsinə təsirinin dəyişməsinə getirib çıxardır. Bu hallarda hidrogen reaktantın C_{7+} komponentlarının aktivləşməsini çətinləşdirərək daşıyıcı qaz rolunu yerinə yetirir. Alınan nəticələr belə bir fikir irəli sürməyə imkan verir ki, atmosfer təzyiqində BQB-nin izomerləşdirici-disproporsionlaşdırıcı çevrilməsini aparmaq üçün H_2/CH nisbəti 2- 4 aralığında ən optimaldır və prosesin yerinə yetirilməsində $H_2/CH=3$ nisbəti seçilmişdir. Beləliklə, $H_2/CH=3$ nisbəti temperaturun, həcmi sürətin dəyişdirilməsilə BQB-nin aşağı temperaturlu emalını karbohidrogen xammalının arzuolunmaz qaz alkanları şəklində minimum itkisi ilə idarə etməyə imkan verir.

Beləliklə, BQB-nin M-11 katalizatoru ilə temasının cədvəl 6-da cəmlənmiş nəticələri göstərir ki, reaksiya məhsulları əsasən butan, pentan, heksan, heptan, onların izomerləri, C_{7+} kimi yekunlaşdırılmış karbohidrogenlərdən ibarətdir və burada $C_1 - C_2$ karbohidrogenlərin miqdari cüzdür. Bu zaman katalizatorun yüksək aktivliyi ilə yanaşı C_{7+} parafinlərin konversiyasının 36.4 – 90%-ə çatdığı 140 – 200°C temperatur intervalında tərkibində izomer tərkib hissələrin miqdarı 51.6 – 88% olan $C_5 - C_6$ alkanların toplanması üzrə kifayət qədər yüksək selektivlik müşahidə olunur. Çevrilmə məhsullarında 51.6 – 88% yüksək izomer məhsullardan ibarət olan $C_5 - C_6$ alkanların miqdarı artır (53.3 – 61.1%).

Cədvəl 6. BQB-nin optimal M-11 katalizatoru üzərində çevrilməsi.

T=180°C, H₂/CH = 1:3; h. s.=2,5 s⁻¹

	konversiya, %	çixım, %	çixım, %
	Çev. ΣC_{7+} %	$\sum(C_5-C_6)$ %	$\frac{\sum(C_5-C_6)}{B\sum(C_5-C_6)}\%$
İllkin xammal, tərkib %		11	54.5
T, °C			
140	36.4	53.3	88.0
160	57.6	66	87.8
180	76.8	61.1	78.8
200	90	31.4	51.6

Məlumdur ki, koks karbon və hidrogenin müxtəlif miqdarına ≥ 0 malik karbon birləşməsidir. Birbaşaqovulma benzinlərin çevrilmə prosesi aşağı temperaturlarda aparılması ilə əlaqədar olaraq, o dehidridləşmə prosesi ilə termodinamik olaraq mürəkkəbləşmir. İş prosesində katalizatorun stabilisiyi karbon çöküntülərinin toplanması ilə müəyyən olunur və aparılan tədqiqatlar göstərir ki, bu çöküntülərin toplanması birbaşaqovulma benzininin komponentlərinin hidrokreking məhsulları ilə bimolekulyar qarşılıqlı təsiri nəticəsində baş verir. Bu zaman C₁₁ və C₁₁-dən yuxarı aralıq məhsulların (parafinlərin) əmələ gəlməsi onların qaynama temperaturundan daha aşağı temperaturlarda reallaşır və nəticədə onlar katalizator üzərində toplanaraq reaktantın katalizatorla təmasının qarşısını alırlar (reaktantın girişinə maneq töredirlər). Beləliklə, katalizatorun fəaliyyətinin stabillaşdırılması məsələsinin müvəffeqiyətli həlli, uyğun aralıq birləşmələrin parçalanmasından ibarətdir. Prosesin aparılma şəraitində onların toplanması iki amillə – hidrokreking və ya hidrogenolizlə mehdudlaşır. Əmələ gələn və toplanması katalizatorun aktivliyinin itirilməsinə gətirib çıxardan yüksəkmolekullu parafinlərin parçalanması probleminin həlli üçün katalizatorun destruktiv aktivliyini ona hidrogenolizləşdirici xassəsi yüksək olan VIIIB qrupu elementləri kimi komponentlərin daxil edilməsi ilə yüksəltmək lazımdır. Ona görə də, katalizatora hidrogenolizləşdirici xassə vermək məqsədi ilə, prosesin stabillaşdırılması üçün seolit komponentinin tərkibinə nikel daxil edilmişdir. Bunun üçün kompozision katalizatorun tərkibinə daxil olan HZSM-5 nikelle (0.4 küt.%) ikinci rüb üçün verilmiş hesabatda təsvir edilmiş metodika ilə modifikasiya olunmuşdur və kompozit M-20 - 0.4 %Ni/ HZSM-5/ SO₄²⁻ (2%) – ZrO₂(10%)/ %Al₂O₃(25%) sistemi sintez olunmuşdur.

M-11 və M-20 katalizatorlarının üzərindəki karbon çöküntülərinin miqdarının təyini oksidləşdirici emalla aparılmışdır.


Təcrübələri aparmazdan əvvəl, qurğu təsisiz qazla (He) (1 saat) təmizlənir. Sonra katalizator 4l/saat sürəti ilə 500°C-də hava ilə işlənilir. Ayrılan CO₂ və H₂O miqdarı, askarid və anhidron ilə udulması və sonradan həmin kapsulaların qravimetrik analizi ilə təyin edilmişdir. Əlavə olaraq, reaksiya prosesində əmələ gələn karbon çöküntülərinin «TruSpec Micro» firmasının C, H, N, S miqdarını təyin edən element analizatorunun tətbiqi vasitəsilə analiz edilmişdir. Qeyd etmək lazımdır ki, səhvə yol verməmək üçün reaktora daxil olan hava da askarid və anhidron ilə doldurulmuş kapsuladan buraxılır. Cədvəl 7-də M-11 və M-20 katalizatorları üzərində karbon çöküntülərinin toplanması üzrə bu prosesə reduksiya temperaturunun və hidrogenolizləşdirici metalın təsirini göstərən nəticələr verilmişdir.

Cədvəl 7. M-11 və M-20 ($\text{Ni, Co/HZSM-5/SO}_4^{2-}-\text{ZrO}_2$) katalizatorları üzərində karbon çöküntülərinin (KC) toplanması.
 $T=180^{\circ}\text{C}$, $\text{H}_2/\text{CH}=3$; $\text{h.s.}=2.5\text{s}^{-1}$

Katali-zator	Red. temp., $^{\circ}\text{C}$	Zaman, saat	KC, q	KC %	C(q)	H(q)	C/H
M-11	380	0.5	0.035	0.88	0.03	0.005	0.17
		1.0	0.052	1.31	0.045	0.007	0.16
		2.0	0.056	1.41	0.048	0.008	0.17
	500	0.5	0.018	0.45	0.015	0.003	0.20
		1.0	0.027	0.67	0.023	0.004	0.17
		2.0	0.04	1.0	0.034	0.006	0.18
M-20	380	3.0	0.022	0.55	0.019	0.003	0.16

Cədvəl 7-dən göründüyü kimi, Co-a malik olan 380°C -də reduksiya olunmuş M-11 nümunəsində karbon birləşmələrinin toplanması 15 dəqiqədə 0.88%-dən 1.6 dəfə artaraq 120 dəqiqədə 1.41%-ə çatır. M-11-in 500°C -də reduksiyası, bu göstəricini 1%-ə qədər aşağı salır. Şəkil 2-də, tədqiq olunan katalizatorlar üzərində C_{8+} -in konversiyasının təcrübələrin davam etmə müddətində asılı olaraq dəyişməsi göstərilmişdir. Bu nəticələrdən görünür ki, reduksiyaedici emalın temperaturunu artırılması, KC-nin toplanmasını azaltmaqla yanaşı, katalizatorun stabilliyinin də yüksəlməsinə gətirib çıxardır.

Belə dəyişmə kobaltın reduksiya olunması və onun hidrogenolizləşdirici aktivliyinin yüksəlməsi ilə əlaqədardır. Bununla yanaşı, şəkil 2-dən göründüyü kimi, M-11-in aktivliyi onun yüksəlməsi ilə əlaqədardır. Beləliklə, bu halda SO_4^{2-} ionlarının arzuolunmaz emal temperaturunun artması ilə azalır. Beləliklə, bu katalizator öz aktivliyini uzun reduksiyası baş verir və şəkil 2-dən də göründüyü kimi, bu katalizator öz aktivliyini müddət (3 saatdan çox) stabil saxlayır. M-20 katalizatorunda hətta işləmə müddətinin 3-cü saatında KC toplanması 0.55% təşkil edir. Beləliklə, nikelin daxil edilməsi onun hidrogenolizləşdirici xassəsi ilə əlaqədar olaraq, karbon çöküntülərinin toplanmasını azaldır.



Şəkil 2. C_{7+} -in müxtəlif katalizatorlar üzərində konversiyasına təcrübələrin davam etmə müddətinin təsiri.

$T=180^{\circ}\text{C}$, $\text{H}_2/\text{CH}=3$; $\text{h.s.}=2.5\text{s}^{-1}$.

1-katalizator $\text{Co, HZSM-5/SO}_4^{2-}-\text{ZrO}_2$, (500°C -də hidrogenlə reduksiya)

2-katalizator $\text{Co, HZSM-5/SO}_4^{2-}-\text{ZrO}_2$ (380°C -də hidrogenlə reduksiya)

3-katalizator $\text{Ni, HZSM-5/SO}_4^{2-}-\text{ZrO}_2$ (500°C -də hidrogenlə reduksiya)

Bu şəkin 1 əyrisində görünür ki, 380°C reduksiya olunmuş M-11 nümunəsi fəaliyyətinin təxminən 60-ci dəqiqəsində öz aktivliyini itirməyə başlayır. M-11 katalizatoru 0.4% kobalta

malikdir, ona görə də, katalizatorun reduksiyadıcı emal temperaturunun aşağı olmasını (380°C), yeni yuxarıda göstərilən təcrübələrdə kobaltın tam reduksiya olunmadığını nəzəre alaraq, katalizator əlavə olaraq

500°C -də hidrogenlə emal edilmişdir. Bunun nəticəsində katalizatorun işləmə stabilliyi artır, ancaq yüksəkmolekullu komponentlərin konversiyası azalır. Bu halda, katalizatın tərkibi praktiki olaraq dəyişilmir, başqa sözle, izokomponentlərin normal alkanlara nisbəti sabit qalır.

500°C -də reduksiya olunmuş M-20 katalizatoru 5 saata qədər müddətdə stabil işləyir. Beləliklə, aşağı temperaturlarda VIII-b qrup elementləri reaksiyanın aralıq yüksəkmolekullu intermediatlarının parçalanması prosesində iştirak edərək hidrogenolizləşdirici rolunu yerinə yetirirlər. Bunun sübutu M-11-in hidrogen axınında yüksək temperaturlu emalından sonra, C_{7+} -in konversiyasının stabilliyinin qeyd olunan artımıdır.

Nikel yaxşı reduksiya olunmaq qabiliyyətinə malik olduğundan, 380°C temperatur onun tam reduksiyasına kifayət edir (SO_4^{2-} anionlarına toxunmadan) və M-20 katalizatoru M-11 katalizatoruna nisbətən daha yüksək aktivliklə 5 saatdan az olmayıaraq stabil işləyir. Onun üzərində C_{7+} -in konversiyası reaksiyanın aparılması eyni şəraitində 82% olur. Bununla yüksək çıxımı ilə xarakterizə olunur. Ona görə də, burada Ni-ə malik katalizator katalitik sistemin fəaliyyətinin stabilliyinə nail olmaq üçün VIII B qrupu elementlərinin rolunu təsdiq edən nümunə kimi təqdim olunur. Beləliklə, istifadə edilən katalizatorların aktivliklərini itirmə sürəti onların səthində uyğun birləşmələrin toplanma sürəti ilə düz mütənasib, bu birləşmələrin hidrokrekinqi/hidrogenolizi ilə ters mütənasibdir.

Üsul. Reaksiya prosesində əmələ gələn karbon çöküntülərinin analizi LECO firmasının «TruSpec Micro» aparatında yoxlanılmışdır. Ayrılan CO_2 və H_2O -nun miqdari askarid və anhidron ilə doldurulmuş kapsulalarda udulması və sonradan qravimetrik analizi ilə təyin edilmişdir.

Sintez olunmuş M -11 katalizatoru üçün müxtəlif üsullarla (IQS, RFA, BET, EPR) **fiziki -kimyəvi xassələri** təyin olunmuşdur.

1. Tekustura xüsusiyyətlərinin təyini

Mak-Ben tərəzisi ilə təmin olunmuş vakuum qurğusunda benzolun adsorbsiyası vasitəsilə M-11 katalizatorunun tekustura xüsusiyyətlərinin təyini edilmişdir. Benzolun adsorbsiyasının tekustura izotermiinin təcrübü təyini 20°C aparılmışdır. Bunun üçün $50 - 60 \text{ mg}$ miqdardında katalizator nümunəsi asılı vəziyyətdə olan dərəcələnmiş qravimetrik spirala yerləşdirilir, sonra onlar distillə edilmiş molibden şüşədən ibarət olan kapsulaya yerləşdirilir və kapsula birləşdirilir. Sonra distillə edilmiş benzol ampulaya yerləşdirilir, dondurulur və qurğunu otaq temperaturunda (3 saat) 10^{-4} torr-yə benzol havasızlaşdırırlar (vakuum yaradırlar), bundan sonra içərisində nümunə olan kapsulada qədər havasızlaşdırırlar və havasızlaşdırmanın davam etdirirlər. Vakuum temperaturu 300°C -yə qədər qaldırırlar və havasızlaşdırmanın etdirirler. Vakuum yaradılmasına nəzarəti BT-2A və BT-2 vakuummetrindən istifadə etməklə həyata keçirirlər. Adsorbatın udulması nəticəsində spiralın uzanması (I) KM-6 katetometri ilə, udulan kütlə isə aşağıdakı formulla təyin edilir.

$$m=k \cdot l$$

burada k - spiral sabiti, mg/mm .

M-11 katalizatorunun xüsusi səthinin sahəsini hesablamaq üçün BET adsorbsiya tənliyindən istifadə edilmişdir:

$$\alpha = \frac{am \cdot c \cdot h}{(1-h)[1+(c-1)] \cdot h}$$

Burada α – nümunəyə adsorbsiya olunmuş benzolun miqdarıdır; $m \cdot \text{mol}/\text{q}$; a_m - monolaylı dolmanın tutumu; $m \cdot \text{mol}/\text{q}$; h - P/P_s – təcrübə temperaturunda tarazlıq təzyiqinin (P) benzolun doymuş buxarlar təzyiqinə nisbətidir, Pa ;

c - molyar adsorbsiya istiliyidir.

Avoqadro ədədindən - $N_A = 6,02 \cdot 10^{23}$ molekul/mol və benzol molekulunun tutduğu sahənin qiymətindən - $\omega = 40 \cdot 10^2 \text{ nm}^2$ istifadə edərək nümunələrin xüsusi səthlərinin sahəsi aşağıdakı formulla təyin edilmişdir:


$$S = a_m \cdot N_A \cdot \omega \cdot 10^{-18}$$


Alınmış nəticəyə görə M-11 katalizatoru üçün $S_{\text{xüsusi}} = 105 \text{ m}^2/\text{q}$, $u = 0,34 \text{ sm}^3/\text{q}$

Usul Mak-Ben tərzisi ilə təmin olunmuş vakuum qurğusunda benzolun adsorbiyası vasitəsilə BET təqliyindən istifadə olunmaqla təyin edilmişdir.

2. Difraktometrik analiz

Istifadə olunan nümunələrin quruluşunun saxlanması nəzarət üçün onlar CuK_α şüalandırıcısına və Ni filtirinə malik Bruker D&advans difraktometrindən istifadə edilməklə difraktometrik analizə uğradılmışdır. Bunun üçün əvvəlcədən standart işlənilməyə məruz qalmış istifadə olunmuş və təzə nümunələrin spektrləri tətbiq edilməklə rentgenfaza analizinin prinsipindən istifadə edilmişdir. Nümunə üçün şəkil 3-də $10\% \text{ZrO}_2$, $0,4\% \text{Co}, 2\% \text{SO}_4^-$ / HZSM-5, $25\% \text{Al}_2\text{O}_3$ katalitik sisteminin difraktoqrammi təsvir edilmişdir.





Şəkil 3. 10%ZrO₂, 0,4% Co,2%SO₄⁻/ HZSM-5, 25% Al₂O₃ nümunəsinin difraktoqramı. 500°C-də hava axınında yüksək temperaturlu işləməyə qədər (a); 700°C-də hidrogen axınında yüksək temperaturlu reduksiyaedici közərtmədən sonra (b).

Bu difraktoqramlardan görüldüyü kimi, kompozisyon katalizatorun komponentleri temperaturada işlemenin tesisine, seolit komponenti ise onların modifikasiyaedici emali şeraitine karşı davamlıdırlar. Bunu tecrübe difraktoqramma xətlərinin xarakterinin cihazın program bazasında olan etalon difraktoqrammanın (ASTM) ilə müqayisəsi sübut edir. Qeyd etmek lazımdır ki, bu difraktoqrammalar sirkonium-dioksidin tetraqonal fazası üçün xarakterik olan xətlər aydın görünür. Anion-modifikasiya olunmuş sirkonium-dioksidin n-alkanların aşağı temperaturlu quruluş izomerliyində aktivlik göstərməsinə səbəb onun bu tetraqonal fazasıdır.

Usul - monoxromatlaşdırılmış $CuK\alpha$ şüalanma və Ni filtrili toz hallı rentgen difraktometri Bruker D&advans-dən istifadə edilməklə aparılmışdır.

3. IQ spektral analiz

3. IQ spektral analizi
 IQ spektral analizi aparmaq üçün nümunələr əvvəlcədən sıxılıraq $10 - 15 \text{mg/sm}^3$ sıxlaklıqlı tabletlər halına salınır. Hazırlanmış tabletlər vakkum qurğusuna yerləşdirilir və $400-450^\circ\text{C}$ temperaturda (3 saat) 10^{-4} torr. qalıq təzyiqdə vakuumlaşdırılır. Vakuumlaşdırma qurtardıqdan sonra qurğuya yüksək təmizlikli helium buraxırlar, temperaturu otaq temperaturuna qədər aşağı salırlar və nümunəni küvətə keçirərək diffuziya əksetdirmə çevricisine malik ALPA-Fure IQ spektrometrində IQ speltrləri yazılır. Spektrler 4 sm^{-1} imkanla qeydə alınır. Lazım olduqda, nümunənin IR spektrleri FT-IR Lumos mikroskopdan (BRUKER firması) istifadə edilərək, onların səthdə lokalizasiyası ilə birləşdirilmişdir. Spektrlərin fasılısız qeyd oblastı $600 - 4000 \text{ sm}^{-1}$ -dir.

Cədvəl 8. Kompozision katalizatorlarının anionmodifikasiya olunmuş komponentlərinin fiziki-kimyəvi xarakteristikaları.

Katalizator	SZ
anion, % (kütlə)	$2 \text{SO}_4^{2-}(\text{SO}_3^{2-})^*$
$S_{\text{xüs.BET}}, \text{m}^2/\text{q}; v = sm^3/q$	105; 0,34
Faza sistemi, $\text{ZrO}_2\%$	t -90; m-10%
$ QS, sm^{-1}$	1015, 1395, 3635
UZ təyin edilməsi	$S=0 (\text{SOZr}) (\text{OH})$

*SO₂-e nazaran hesaplanmıştır.

t-tetragonal; m-monoklin.

Anionmodifikasiya olunmuş sirkonium-dioksid (SZ) ZrO_2 -nin iki fazasındadır (t -tetraqonal; m-monoklin). Qeyd edilən anionların olması əmələ gələn kristallik ZrO_2 -nin n-alkanların aşağı temperaturlu aktivləşməsinə səbəb olan termodinamik davamsız tetraqonal faza ilə zənginləşməsinə imkan yaradır. Bununla yanaşı, sirkonium-dioksidin tetraqonal faza ilə zənginləşməsi, daha inkişaf etmiş səthin əmələ gəlməsinə səbəb olur. Cədvəl 8-in nəticələrindən görünür ki, qeyd edilən qruplara uyğun gələn UZ SZ-də bütün həcmdə iştirak edir. Hidroksil görünür ki, qeyd edilən qruplara uyğun gələn UZ (3635 cm^{-1}) meydana çıxmazı diqqəti xüsusi olaraq özünə cəlb edir. SZ-də bu zolaq zəif ifadə olunur (yayılmış, az intensivlikli).


Usul. ALPA-Fure IQ spektrometrində tədqiq edilmişdir, lazımlı gəldikdə nümunələrin IQ spektrleri IQ-Fure mikroskopu Lumos-dan (BRUKER firması) istifadə edilməklə onların səthdə lokallaşması ilə bir araya gətirilmişdir.

4. EPR tədqiqatlar


EPR metodu ilə sintez olunmuş nümunələrin paramaqnit mərkəzlərin radikal təbiəti tədqiq olunmuşdur. Bu nümunələrin EPR spektrleri "Bruker Bio Spin" radiospektrometrində çəkilmişdir.

Şəkil 4-də təsvir olunmuş EPR spektrlərindən görünür ki, kompozision katalizatorlar mürekkeb quruluşa malikdirlər. $2\%SO_4^{2-}/10\%ZrO_2$ spektri $\Delta H_{en}=1.30 \text{ mTl}$, $g=2.00$ tripletinin, mərkəzi singletin ($\Delta H_{up}=1.8 \text{ mTl}$, $g=2.00$) və singletin ($\Delta H_{en}=5 \text{ mTl}$, $g=4.26$) superpozisiyası kimi təmsil olunur. $6\%SO_4^{2-}/10\%ZrO_2$ katalizatorunun EPR spektri singlet ($H_{en}=1.8 \text{ mTl}$, $g=2.00$) və $g=4.26$ -lı zəif singletdən (şək.4.-la') ibarətdir.


I a




II a'



b




b'



B

B'



Şəkil.4. EPR spektri 2%(I) və 6%(II) SO_4^{2-} , 10% ZrO_2 Co/HMOR və HZSM-5-də Ia- SO_4^{2-} /10% ZrO_2 ; Ib- SO_4^{2-} /10% ZrO_2 /Co/HMOR; Iv- SO_4^{2-} /10% ZrO_2 /Co/HZSM-5; IIa'- SO_4^{2-} /10% ZrO_2 ; IIb'- SO_4^{2-} /10% ZrO_2 /Co/HMOR; IIb'- SO_4^{2-} /10% ZrO_2 /Co/HZSM-5 Co/HMOR nümunəsinə sulfatlaşdırılmış sirkonium-dioksid (10% ZrO_2 / 6% SO_4^{2-}) əlavə etdikdə EPR spektri (şək.4. – II b) mordenitdə olan Cr^{3+} -dən xətt kimi ($\Delta H_{en.}=99,0$ mTl, $g=2,12$),

singlet ($\Delta H_{en} = 1.8 \text{ mTl}$, $g = 2.00$) ve $g = 4.26$ -lı singlet kimi gösterir.

Gösterilen EPR spektrlerinden (şek.4. II b') göründüyü kimi $10\% \text{ZrO}_2/\text{Co}/6\%\text{SO}_4^{2-}/\text{HMOR}$ katalizatorunda radikalların qatılığı cüzi dəyişir, mordeniti HZSM-5 ilə evəz etdikdə isə müşahidə olunan singlet itir və iki singlet ortaya çıxır (şek.4.- IIv). $6\%\text{SO}_4^{2-}/10\%\text{ZrO}_2/\text{Co}/\text{HZSM-5-dən}$ fərqli olaraq Co/HZSM-5-ə $2\%\text{SO}_4^{2-}/10\%\text{ZrO}_2$ əlavə etdikdə EPR spektri tamamilə itir (şek.4 - Iv). Nümunələrin EPR tədqiqinin nəticələrini onların katalitik xassələri ilə müqayisəsi göstərir ki, kompozision sistemin komponentləri arasında EPR spektrinin dəyişməsinə getirib çıxardan qarşılıqlı təsir mövcuddur və göstərilmişdir ki, nümunələrin modifikasiyası müəyyən dəyişikliklərə səbəb olur. Bu nəticələr kompozision katalitik sistemin komponentləri arasındaki qarşılıqlı təsiri sinkretizasiya reaksiyasının getməsinə imkan yaradılması ilə şərh etməyə imkan verir. Belə qarşılıqlı təsirin nəticəsi kompozision sistemin tədqiq olunan prosesdə akyivliyinə getirib çıxardan sinergizmdir.

Üsul: EPR spektrleri "Bruker Bio Spin" radiospektrometrinde çekilmiştir.

5. Kinetik tədqiqatlar

5. Kinetik tədqiqatlar
 Kinetik təcrübələr kvars reaktora malik axın tipli laboratoriya qurğusunda $140 - 200^{\circ}\text{C}$ -də, karbohidrogen xammalının $1 - 4 \text{ saat}^{-1}$ həcmi sürətində aparılmışdır. Xarici diffuziyanın təsirini aydınlaşdırmaq üçün katalizatorun miqdarı 3-dən 8 q-a qədər dəyişdirilmişdir. Diffuzion qalıqların BQB izomerləşmə prosesinə təsirini müəyyənləşdirmək üçün, avtomatlaşdırılmış laboratoriya qurğusunda reaktorun ölçülərini (4 müxtəlif ölçülü reaktor: eni-1.5sm; 2sm; 2.5sm; 2.7sm) variasiya etməklə tədqiqatlar aparılmışdır.

1,5sm; 2sm; 2,5sm; 2,7sm) variasiya etməklə tədqiqatlar aparılmışdır. Prosesin fəaliyyət göstərməsini xarakterizə edən göstəricilərin aşkar edilməsi ilə bağlı olan riyazi tədqiqatlar təcrübələrin riyazi planlaşdırılması metodu əsasında aparılmışdır. Model "qara qutu" prinsipi üzrə qurulmuşdur və giriş və çıxış parametrləri arasında analitik əlaqə müəyyən edilmişdir. Prosesin asılı olmayan dəyişəni kimi: temperatur X_1 , reaksiyanın davameti müddəti X_2 , çıxış dəyişənləri kimi isə: reaksiya məhsulları Y_1 , küt.%, burada $I = 1.7$, uyğun olaraq i-C₅, C₅, i-C₆, C₆, i-C₇, C₇, C₇₊ çıxımı qəbul edilmişdir. Statistik analizin bütün hesablamaları və nəticələrin vizuallaşdırılması STATISTICA programından istifadə edilməklə aparılmışdır. Rəgressiya modelinin əmsallarının qiymətini almaq üçün rəgressiya səhvlərinin cəmlərinin kvadratları minimumlaşdırılmışdır:


$$\sum_i (y_i - b_1 - b_2 x_1 - b_3 x_2 - \dots - b_4 x_2^2)^2 \rightarrow \min$$

Dispersiyanın qiymatlandırılması aşağıdakı formul üzrə aparılmışdır:

$$S^2 = (\sum (Y_i - \bar{Y})^2) / (N-P-1)$$

burada S - regresiya səhvidir.

Reaksiyanın surət sabitlərinin (K_s) hesablanması konversiya şəraitində asılı olaraq MATELAB (STATISTICA) programından istifadə edilərək aparılmışdır. Surət sabitlərinin tapılmış qiymətlərinə görə Arrenius tənliyindən istifadə etməklə aktivləşmə enerjisi (E_a) hesablanmışdır. Şəkil 5,6-da giriş və çıxış parametrlərinin təcrübi qiymətləri təsvir edilmişdir.



Şəkil 5. Birbaşaqovulma benzininin M-11 katalizatoru üzərində çevrilmə məhsullarının paylanmasından temperaturdan asılılığı. $T_{qarışdırıcı} = 160^\circ\text{C}$, $\tau = 15\text{dəq.}$

B- iC₅təc; C- iC₅hes; D- C₅təc; E- C₅hes; F- iC₆təc; G- iC₆hes; H- C₆təc;
I- C₆hes; J- iC₇təc; K- iC₇hes; L- C₇təc; M- C₇hes; N- C₇₊₈təc; O- C₇hes

Onda reaksiya məhsullarının çıxmısını Y_i təsvir edən regresiya tənliyi aşağıdakı formada olur:

$$Y_1 = -311,655 + 0,00011X_1 + 0,000014X_2 + 4,26X_1X_2 - 0,01331X_1^2 + 0,00017X_2^2$$

$$Y_2 = -5,465 + 0,00012X_1 - 0,012125X_2 + 0,000526X_1X_2 - 0,000526X_1^2 + 0,00023X_2^2$$


$$Y_3 = -324,595 + 0,00009X_1 + 0,000011X_2 + 0,9729X_1X_2 - 0,0135X_1^2 + 0,0000012X_2^2$$

$$Y_4 = 0,075 + 0,00012X_1 + 0,00013X_2 + 0,013487X_1X_2 - 0,00019X_1^2 + 0,0002X_2^2$$

$$Y_5 = -25,395 + 0,00012X_1 + 0,000032X_2 + 0,01692X_1X_2 - 0,00119X_1^2 + 0,000012X_2^2$$

$$Y_6 = 39,855 + 0,00012X_1 + 0,000013X_2 - 0,05504X_1X_2 - 0,000813X_1^2 + 0,00014X_2^2$$

$$Y_7 = 196,68 + 0,000002X_1 + 0,000013X_2 - 0,02612X_1X_2 - 0,003X_1^2 + 0,00013X_2^2$$



Şəkil 6. Birbaşaqovulma benzininin M-11 katalizatoru üzərində çevrilmə məhsullarının paylanması zamanın asılılığı. $T_{reak}=180^{\circ}\text{C}$, $T_{qarışdırıcı}=160^{\circ}\text{C}$, $\tau=15\text{dəq}$.

B- $i\text{C}_{5\text{tac}}$; C- $i\text{C}_{5\text{hes}}$; D- $\text{C}_{5\text{tac}}$; E- $\text{C}_{5\text{hes}}$; F- $i\text{C}_{6\text{tac}}$; G- $i\text{C}_{6\text{hes}}$; H- $\text{C}_{6\text{tac}}$; I- $\text{C}_{6\text{hes}}$; J- $i\text{C}_{7\text{tac}}$; K- $i\text{C}_{7\text{hes}}$; L- $\text{C}_{7\text{tac}}$; M- $\text{C}_{7\text{hes}}$; N- $\text{C}_{7+\text{tac}}$; O- $\text{C}_{7\text{hes}}$

$$Y_1=0,0000012*X_1-0,07513*X_2+0,0000961*X_1X_2+25,745*X_1^2+0,000146*X_2^2$$

$$Y_2=0,0000012*X_1-0,0007513*X_2+0,0000146*X_1X_2+0,000034*X_1^2+6,8864*X_2^2$$

$$Y_3=23,49+0,00000124*X_1+0,000044*X_2+0,0001513*X_1X_2+0,0000776*X_1^2+0,0000573*X_2^2$$

$$Y_4=1,2+0,00002314*X_1+0,000042*X_2+0,000114*X_1X_2+0,0000475*X_1^2+0,184*X_2^2$$

$$Y_5=2,9+0,0000124*X_1+0,00000121*X_2+0,000143*X_1X_2+0,00000375*X_1^2+0,0000163*X_2^2$$

$$Y_6=3,478+0,0000353*X_1+0,0000274*X_2-0,000541*X_1X_2-0,0000885*X_1^2+0,0000126*X_2^2$$

$$Y_7=13,04-0,0000564*X_1+0,0000011*X_2+0,000013*X_1X_2-0,0000014*X_1^2+0,00003*X_2^2$$

Alınan riyazi modellər nəinki yalnız təcrübələrin verilmiş aparılma şəraiti üçün cavab funksiyasının qiymətini əvvəlcədən söyləməyə imkan verir, həm də cavab səthinin forması haqqında məlumat verir. Bu səthlərin tədqiqi texnoloji prosesin optimal şəraitinin seçilməsi üçün vacibdir.

Həmçinin $i\text{-C}_5\text{H}_{12}$ və $i\text{-C}_6\text{H}_{14}$ üçün aşağıdakı məhdudiyyətlərdə optimallaşdırma məsələsi həll edilmişdir:

1. $140 \leq X_1 \leq 200$
 $0,8 \leq X_2 \leq 1,2$
 $F_{\max} = 30,1\%$ $X_1=143^{\circ}\text{C}$ -də; $X_2=1,001$ $i\text{-C}_5\text{H}_{12}$ üçün
2. $140 \leq X_1 \leq 200$
 $3,7 \leq X_2 \leq 4,0$
 $F_{\max} = 3,9\%$ $X_1=141^{\circ}\text{C}$ -də; $X_2=3,8$ $i\text{-C}_6\text{H}_{14}$ üçün

Burada F reaksiya məhsullarının çıxımıdır

Beləliklə, təcrubi məlumatlardan çıxış edərək, riyazi tədqiqatlar aparılmış və prosesin reaksiya məhsullarının çıxımının giriş parametrlərindən (temperatur və kontakt müddəti) asılılığını təsvir edən regressiya modeli yaradılmışdır. Prosesin tərtib edilmiş statik modeli əsasında həll edilmiş pentan və heksanın izomerlərinin çıxımının optimallaşdırılması məsəlesi alınmış təcrubi məlumatları qənaətbəxş təsvir edir.

Reaksiyaların sürət sabitlərinin tapılmış qiymətlərinə görə Arrhenius tənliyindən istifadə etməklə aktivləşmə enerjisi (E_a) hesablanmışdır.

Cədvəl 9. Hesablanmış sürət sabitlərinin və aktivləşmə enerjilərinin qiymətləri.

Karbohidrogenlər	$t, ^\circ C$	K_1	K_2	$E_{akt}, kc/mol$
C_{7+}	130	0,0593	1197,80	25,0
	190	0,020858		
	250	0,00144		
	310	0,001064		
iC_5H_{12}	130	0,1555	2248	24,0
	190	0,025075		
	250	0,0094		
	310	0,001756		
$\Sigma(C_5-C_6)$	130	0,0593	16,05	7,0
	190	0,020858		
	250	0,00144		
	310	0,001064		
iC_6H_{14}	130	1,04	41,62	9,0
	190	0,949529		
	250	0,3222		
	310	0,254593		

E_a və K_s -nin alınan qiymətlərinə əsasən belə nəticəyə gəlinmişdir ki, BQB-nin çevrilməsinin məhdudlaşdırıcı mərhəlesi C_{7+} komponentlərinin aşağı aktivləşmə enerjisine malik olduğu üçün daha asan gedən ilkin izomerleşməsidir.

Birbaşa qovulma benzinlərinin çevrilmə reaksiyalarının getmə sahələrini təyin etmək üçün iki sıra təşrübə aparılmışdır. Birinci sıra təcrübələr daxili diffuziyanın təsirini aydınlaşdırmaq məqsədi ilə aparılmışdır və bunun üçün katalizator dənələrinin ölçüsünün birbaşa qovulma benzininin çevrilməsinə (C_{7+} karbohidrogenlərin konversiyasına) təsiri öyrənilmişdir. Alınan nəticələr (cədvəl 10) göstərir ki, öyrənilən şəraitdə daxilidiffuziya ləngidilməsi yoxdur. Təcrübələrin ikinci sırası xarici diffuziyanın təsirini təyin etmək üçün qoyulmuşdur, bunun üçün təcrübələr xammalın müxtəlif xətti sürətlərində aparılmışdır (cədvəl 10). Alınan nəticələr (cədvəl 10) göstərir ki, öyrənilən şəraitdə daxilidiffuziya və xaricidiffuziya ləngidilmələri yoxdur və proses kinetik sahədə gedir.

Cədvəl 10. Katalizator dənələrinin ölçülərinin və xətti sürətin birbaşaqovulma benzininin çevrilməsində C₇₊ karbohidrogenlərin konversiyasına təsiri



Dənələrin hündür -lüyü, h, mm	Katalizato run miqdarı, m,q	Temperatura, °C											
		160				180				200			
		C ₇₊ konversiyas ı, %		Σ(C ₅ -C ₆) çixımı, küt.%		C ₇₊ konversiyas ı, %		Σ(C ₅ -C ₆) çixımı, küt.%		C ₇₊ konversiyası , %		Σ(C ₅ -C ₆) çixımı, küt.%	
		*	**	*	**	*	**	*	**	*	**		
2	5	57.6	57.4	66. 0	65. 9	76.8	76.4	61. 1	59. 6	90.0	90. 2	31. 4	31. 2
4	8	57.2	57.0	65. 5	65. 2	76.0	76.3	61. 0	60. 9	89.9	90. 0	31. 0	31. 4
6	10	57.9	57.6	65. 9	65. 4	76.4	76.0	59. 9	61. 0	90.5	90. 5	31. 3	31. 2

*- h variasiyası; m= 5 q




** m variasiyası; h=2mm

Alınan nəticələr əsasında Gibbs və Xariuti qaydası nəzərə alınmaqla aşağıdakı müstəqil marşrutlar toplusu seçilmişdir:



1. Karbohidrogenlərin izomerləşməsi





2. izoquruluşlu karbohidrogenlərin parçalanması



3. C₂-C₇ karbohidrogenlərin bimolekulyar çevrilməsi



4. Yüksek molekullu karbohidrogenlərin şaxəli quruluşlu C₅-C₇ alkanlara parçalanması



Karbohidrogenlərin reaksiya zonasında iştirak edən bu paralel-ardıcıl çevrilmə marşrutları katalizatorun müxtəlif aktiv mərkəzlərinin iştirakı ilə gedə bilər.

Yuxarıda göstərilən marşrutlar üzrə ilkin karbohidrogenin çevrilmə və reaksiya məhsullarının toplanma sürəti aşağıdakı tənliklərlə hesablanmışdır:

$$\omega_1 = r_1 - r_3 - r_4 - r_7 - r_{10} + r_{13} \quad (\omega_{i-C_5H_{12}})$$

$$\omega_2 = r_2 - r_5 - r_8 - r_{11} + r_{13} \quad (\omega_{i-C_6H_{14}})$$

$$\omega_3 = r_7 - r_{12} - r_9 \quad (\omega_{i-C_7H_{16}})$$

$$\omega_4 = r_8 + r_{10} \dots \dots (\omega_{C_8H_{18}})$$

$$\omega_5 = r_9 + r_{11} \dots \dots (\omega_{C_9H_{20}})$$

$$\omega_6 = r_{12} - r_{13} - r_{14} (\omega_{11})$$

burada

$$r_1 = K_1 [C_5H_{12}]$$

$$r_2 = K_2 [C_6H_{14}]$$

$$r_3 = K_3 [i-C_5H_{12}]$$

$$r_4 = K_4 [i-C_5H_{12}]$$

$$r_5 = K_5 [i-C_6H_{14}]$$

$$r_6 = K_6 [C_7^+]$$

$$r_7 = K_7 [C_2][C_5]$$

$$r_8 = K_8 [C_2][C_6]$$

$$r_9 = K_9 [C_2][C_7]$$

$$r_{10} = K_{10} [C_3][C_5]$$

$$r_{11} = K_{11} [C_3][C_6]$$

$$r_{12} = K_{12} [C_4][C_7^+]$$

$$r_{13} = K_{13} [C_7^+]$$

$$r_{14} = K_{14} [C_7^+]$$

Məqsəd məhsulların toplanmasının kinetik əyrişləri əsasında yuxarıda göstərilən marşrutlar üzrə kinetik sabitlərin təyini üçün eksperimental materiallar nəzərə alınmaqla differensial metodla başlanğıc süretlər hesablanmışdır.

Alınan nəticələrdən çıxış edərək aydın olmuşdur ki, mərhələlər üzrə sürət:

$$r_3 = r_4$$

$$r_7 = r_8 = r_9 = r_{10}$$

$$r_{11} = r_{12}$$

$$r_{13} = r_{14}$$

Süretlərin bu mərhələli nisbətini nəzərə alaraq prosesin kinetik modeli aşağıdakı formada olur:

$$\omega_1 = r_1 - 2 * r_3 - 2 * r_4 + r_5$$

$$\omega_2 = r_2 - r_3 - r_4 - r_5 = r_6$$

$$\omega_3 = 2 * r_4 - r_5$$

$$\omega_4 = 2 * r_4$$

$$\omega_5 = r_4 + r_5$$

$$\omega_6 = r_5 - 2 * r_6$$

Kinetik parametrlər komponentlərin qatılıqlarının təcrubi ölçmələrdən alınan model üzrə hesablanmış kənara çıxmalarının cəminin kvadratının minimumlaşdırılması yolu ilə

qiymətləndirilmişdir. Funksiyanın minimumuna hərəkət parabolik "eniş" ilə həyata keçirilmiş, hərəkətin istiqamətini təsadüfi kəsişmələr metodu ilə seçilmişdir.

Süret sabitlərinin hesablanması Matlab - 6.5 programı ilə modifikasiya olunmuş personal kompyuterdə yerinə yetirilmişdir. Sabitlərin tapılmış qiymətlərində

$$\begin{aligned}K_1 &= 408378e^{-42967/RT} \\K_2 &= 21481e^{-36221/RT} \\K_3 &= 28702e^{-43034/RT} \\K_4 &= 428604e^{-59705/RT} \\K_5 &= 544503e^{-47096/RT} \\K_6 &= 354322e^{-50529/RT}\end{aligned}$$

Burada R - universal qaz sabitidir ($8.3144 \text{C/mol}\cdot\text{K}$). Birbaşaqovulma benzininin $10\% \text{ZrO}_2$, $0,4\% \text{Co}, 2\% \text{SO}_4^-$ / HZSM-5, $25\% \text{Al}_2\text{O}_3$ katalizatoru üzərində çevrilmə reaksiyasının süretinin təsviri alınmışdır, onların təcrubi tapılmış qiymətləri kinetik tənliliklər üzrə hesablanmışdır. Əsas istiqamətdən orta kvadratik kənara çıxma 8.1% , əlavə istiqamətdən isə $12 - 15\%$ təşkil edir.

Beləliklə, təcrubi nəticələrdən çıxış edərək riyazi tədqiqatlar aparılmış və prosesin reaksiya məhsullarının çıxış parametrlərindən (temperatur və kontakt müddəti) asılılığını eks etdirən regressiya modeli yaradılmışdır. Prosesin tərtib olunmuş statistik modeli əsasında həll edilmiş pentan və heksanın izomerlərinin çıxımının optimallaşdırılması məsələsi alınmış təcrubi nəticələri qənaətbəxş hesab edir. Reaksiyaların süret sabitlərinin tapılmış qiymətləri əsasında Arrhenius tənliliyindən istifadə edərək aktivləşmə enerjilərinin (E_a) qiyməti hesablanmış, birbaşaqovulma benzininin izomerləşmə-disproporsionlaşma prosesinə bilavasitə cəlb edilməsi prosesinin marşrutları göstərilmiş, reaksiyaların süret sabitləri hesablanmış və prosesin kinetik modeli təklif edilmişdir.

Usul. . Riyazi tədqiqatlar təcrübənin "qara qutu" prinsipi üzrə riyazi planlaşdırılması metodu əsasında aparılmışdır; statistik analizin hesablamaları və məlumatların vizuallaşdırılması STATISTICA programından istifadə edilməklə aparılmışdır. Süret sabitlərinin hesablanması Matlab-6.5 programı ilə modifikasiya olunmuş personal kompyuterdə həyata keçirilmişdir.

Istifadə olunan yanaşma -Yanaşmanın fərqləndirici xüsusiyyəti birgə red-oks və turşu əsası, kompozision katalitik sistemlərin komponentlərinin üzərində lokallaşmış mərkəzlərinin təsiri ilə aşağı temperaturda doymuş alkanların aktivləşməsi üçün katalizatorların seçilməsi və prosesin kinetik parametrlərinin təyinidir

- 2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)
(burada doldurmali)
100%
- 3 Hesabat dövründə alınmış **elmi nəticələr** (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)
- İlk dəfə olaraq*** işlənin hazırlanmış yeni kompozision katalitik sistemlər üzərində ($10\% \text{ZrO}_2$, $0,4\% \text{Co}, 2\% \text{SO}_4^-$ / HZSM-5, $25\% \text{Al}_2\text{O}_3$) aşağı temperaturlu izomerləşmə-disproporsionlaşma prosesi vasitəsilə birbaşaqovulma benzinlərinin (BQB) yüksək molekullu C_{7+} karbohidrogenləri C_5-C_6 izokomponentlərinin alınması prosesinə cəlb edilmişdir. Neticədə BQB-nin M-11 katalizatoru üzərində çevrilməsində müəyyən edilmiş optimal şəraitində ($T=180^\circ\text{C}$, $\text{H}_2/\text{CH}_4 = 1:3$; həcmi sürət= $2,5 \text{ s}^{-1}$) C_{7+} parafinlərin konversiyası $76,8\%$, $\sum(C_5-C_6)$ alkanların çıxımı $61,1\%$, izomer $\sum(C_5-C_6)$ tərkib hissələri isə $78,8\%$ təşkil edir. Katalizatorun regenerasiya xüsusiyyətləri, stabilliyi, karbon birləşmələrinin miqdarı, reduksiya temperaturları və

hidrogenolizləşdirici metallar (Co , Ni) təsiri təyin edilmişdir.

İlk dəfə olaraq M -11 katalizatorun fiziki kimyəvi xassələri təyin olunmuşdur.
Nəticədə - difraktometrik analiz- Faza sistemi, $ZrO_2\%$ tetraqonal 90; monoklin -10%;
tekstura xüsusiyyətlərinin- $S_{xüsusi} = 105 \text{ m}^2/\text{q}, u = 0,34 \text{ sm}^3/\text{q}$
 IQS, sm^{-1} 1015, 1395, 3635

EPR tədqiqinin nəticələrini onların katalitik xassələri ilə müqayisəsi göstərir ki, kompozision sistemin komponentləri arasında EPR spektrinin dəyişməsinə gətirib çıxardan qarşılıqlı təsir mövcuddur və göstərilmişdir ki, nümunələrin modifikasiyası müəyyən dəyişikliklərə səbəb olur. Bu nəticələr kompozision katalitik sistemin komponentləri arasındaki qarşılıqlı təsiri sinkretizasiya reaksiyasının getməsinə imkan yaradılması ilə şərh etməyə imkan verir. Belə qarşılıqlı təsirin nəticəsi kompozision sistemin tədqiq olunan prosesdə akyivliyinə gətirib çıxardan sinergizmdir.

İlk dəfə olaraq birbaşaqovulma benzininizomerləşmə-disproporsionlaşma prosesinə bilavasitə cəlb edilməsinin kinetik parametrləri tədqiq edilmişdir. Reaksiyaların sürət sabitlərinin tapılmış qiymətləri əsasında Arrhenius tənliyindən istifadə edərək aktivləşmə enerjilərinin (E_a) qiyməti hesablanmışdır: ($C_{7+}.25,0 \text{ kC/mol}$; $iC_5H_{12}.24,0 \text{ kC/mol}$; $\sum(C_5-C_6) = 7,0 \text{ kC/mol}$; $iC_6H_{14}.9,0 \text{ kC/mol}$). marşrutları göstərilmiş, və prosesin kinetik modeli təklif edilmişdir. Riyazi tədqiqatlar aparılmış və prosesin reaksiya məhsullarının çıxımının giriş parametrlərindən (temperatura və kontakt müddəti) asılılığını eks etdirən regressiya modeli yaradılmışdır. Prosesin tərtib olunmuş statistik modeli əsasında həll edilmiş pentan və heksanın izomerlərinin çıxımının optimallaşdırılması məsəlesi alınmış təcrubi nəticələri qənaətbəxş hesab edir..

Alınmış nəticələr əsasında belə bir nəticəyə gəlinmişdir ki, BQB-nin çevrilməsinin məhdudlaşdırıcı mərhələsi aktivləşmə enerjisinin aşağı olması hesabına daha əlverişli (rahat, asan) gedən C_{5+} intermediatlarının ilkin izomerləşməsidir. $C_5 - C_6$ məhsullarının əmələ gəlməsi C_{11+} intermediatlarının əmələ gəlməsi (yaranması) və onların sonrakı parçalanmasını əhatə edən mürəkkəb sxem üzrə gedir. Alınan nəticələr əsasında QBQ-dən və əmələ gələn aralıq qaz alkanlardan $C_5 - C_6$ alkanların əmələ gəlməsinin sintetizasiyon mehanizmi təklif edilmişdir.

Layihənin elmi əhəmiyyəti ondan ibarətdir ki, birgə red-oks və turşu əsaslı, kompozision katalitik sistemlərin komponentlərinin üzərində lokallaşmış mərkəzlərinin təsiri ilə aşağı temperaturda 180°C -də doymuş alkanların aktivləşməsi üçün katalizator işlənib hazırlanmışdır. İşlənib hazırlanmış katalitik sistemdə ($10\% ZrO_2, 0,4\% Co, 2\% SO_4^{2-}/HZSM-5, 25\% Al_2O_3$) C_{7+} karbohidrogenlərin molekul kütləsinin yüksək oktanlı şaxəli C_5-C_6 karbohidrogenlərin alınması ilə müşayət olunan sinkretizə edilməsi effektinin meydana çıxmamasına səbəb olan əlaqəli izomerləşmə və disproporsionlaşma prosesi reallaşıb və onun kinetik qanuna uyğunları təyin edilib .

Alınan kinetik qanuna uyğunluqlar BQB-nin C_{7+} fraksiyasının izomerləşmə disproporsionlaşma reaksiyasının kinetik modelinin əsasını təşkil edib. İşlənib hazırlanmış katalitik sistemlərlə BQB aşağı temperaturlarda təmasının izomerləşmə şəraitində sərf olunmayan aşağı və ya mənfi oktan ədədli karbohidrogenlərin (C_{7+}) prosesə cəlb edilməsinə və BQB oktan ədədini artırın izo- C_5-C_6 karbohidrogenlərin miqdarını yüksəltməyə imkan verir.

Layihənin praktiki əhəmiyyəti ondan ibarətdir ki, birbaşaqovulma benzinlərinin aşağı temperaturda - 180°C kompozision $Co / HZSM-5 / SO_4^{2-}/ZrO_2$ katalizatorları üzərində ilk dəfə aparılan katalitik çevrilmə prosesinin tədqiqi yüksək temperaturlu dehidritikləşdirici emalın (reforming) izomerləşdirici (izoforming) emallla əvəz edilməsi mümkündür.

Layihənin praktiki əhəmiyyəti ondan ibarətdir ki, C_{7+} komponentlərinin yüksək temperaturlu ($490-510^\circ\text{C}$) reforminqinin aşağı temperaturlu ($<200^\circ\text{C}$) izomerləşmə-disproporsionlaşma ilə əvəz edilməsi sayesində BQB təkrar emalının birmərhələli aşağı temperaturlu emal hesabına sadələşməsinə və şaxəli yüksək oktanlı $C_5 - C_6$ karbohidrogenlərin miqdarının, eləcə də birbaşaqovulma benzinlərinin oktan ədədinin özünün yüksəlməsinə, fraksiyalasdırma

mərhələsinin aradan qaldırılmasına; prosesin maya dəyərinin aşağı salınmasına, riforminqin payının azalması hesabına prosesin enerji tutumunu azalmasına imkan verir və alınan kinetik parametrlər, prosesin gələcəkdə sənayedə iri miqyasda riyazi modelləşdirilməsinin əsasını təşkil edəcəkdir. Fraksiyalasdırma mərhələsinin aradan qaldırılması və yeni qurğular inşa etmədən yüksəkoktanlı C₅ - C₆ izokomponentlərin ehtiyatlarının yüksəldilməsi prosesin maya dəyərini aşağı salır.

Tətbiq

Birbaşaqovulma benzinlərinin işlənib hazırlanmış katalitik sistem üzərində oktan xarakteristikalarının yüksəldilməsinin təklif olunan üsulu Heydər Əliyev adına Bakı Neft Emalı zavodu və nəzərdə tutulmuş Neft Kimya Kompleksində öz tətbiqini tapa bilər. Katalitik çevrilmə prosesinin tətbiqi yüksək temperaturlu dehidritsikləşdirici emalın (riforminq) izomerləşdirici (izoforminq) emalla əvəz edilməsi mümkündür.

Layihədə aparılan katalitik, kinetik və fiziki kimyəvi tədqiqatlar və alınan nəticələr yeni katalizatorların işlənib hazırlanmasında, sənaye qurğularının modelləşdirilməsində, həmçinin elmi və mühəndis-texniki işçilər tərəfindən elmi-tədqiqat işlərinin aparılmasında istifadə oluna bilər.

İşlənib hazırlanmış katalitik sistemlərdə onlara oksidləşdirici-reduksiyaedici funksiyanın verilməsi hesabına əlaqələnmiş izomerləşmə və disproportionlaşma prosesi, həmçinin C₇₊ karbohidrogenlərinin molekul kütləsinin yüksək oktanlı şaxələnmiş C₅ - C₆ karbohidrogenlərinin alınması ilə müşayət olunan sinkretizə edilməsi effekti reallaşması və bu prosesin kinetik qanuna uyğunluqları müəyyən olunmasının nəticələri perspektivdə fundamental layihələrdə və patent üçün verilmiş ərizələrdə öz əksini tapa bilər.

4 Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqliy olaraq göstərilməlidir) (*surətlərinin kağız üzərində və CD şəklində əlavə etməli!*)

Dərc olunmuş tezislər:

1. Abasov S.I., Tagiyev D.B., Agayeva S.B., Mammedova M.T. New direction of refining of gaseous alkanes. IV Scientific Conference Boreskov reading. Dedicated to the 110th anniversary of Academian Boreskov. Novosibirsk, Russia. April 19-21, 2017. C.79
2. Абасов С.И., Тагиев Д.Б., Агаева С.Б., Наджафова М.А., Мамедова М.Т., Искендерова А.А., Иманова А.А., Насирова А.Р.. Каталитические и физико-химические свойства Co/H – цеолит (SO₄²⁻) ZrO₂ композиционных систем низкотемпературной переработки прямогональных бензинов. III Российский конгресс по катализу. «Роскатализ». Нижний Новгород. 22-26 мая 2017, с.386-387.
3. Абасов С.И., Агаева С.Б., Тагиев Д.Б., Мамедова М.Т., Наджафова М.А., Алиева А.А., Искендерова А.А., Иманова А.А., Насирова Ф.М. Активация совместного превращения газовых и жидкых алканов на полифункциональных системах Co/H- носитель-WO₄²⁻(SO₄²⁻)/ZrO₂. II Всероссийская научная конференция с международным участием «Актуальные проблемы адсорбции и катализа». 28-30 июня 2017. г.Плес, Иваново
4. Ağayeva S.B., Məmmədova M.T., İmanova A.Ə., İskəndərova A.Ə., Nəsimrova F.M., Çələbova K.S., Zərbəliyev R.R., Tağıyev D.B.. Birbaşaqovulma benzinlərinin M/H-seolit-SO₄²⁻/ZrO₂ kompozision katalizatorları üzərində çevrilməsinə seolitin təbiətinin təsiri. Международной

научно-технической конференции «Нефтехимический синтез и катализ в сложных конденсированных системах», посвященной 100-летнему юбилею академика Б.К.Зейналова 29-30 июня 2017г. С.145.

5. Abasov S.I., Tağıyev D.B., Ağayeva S.B., Əliyeva A.Ə., Məmmədova M.T., İsayeva Y.S., Nəsibova Ə.R. Aşağı molekullu alkanların və birbaşa qovulma benzinlerinin emalının yeni istiqaməti. Международной научно-технической конференции «Нефтехимический синтез и катализ в сложных конденсированных системах», посвященной 100-летнему юбилею академика Б.К.Зейналова 29-30 июня 2017г. С.144
6. Abasov S.I., Agayeva S.B., Alimardanov Kh.M., Tagiyev D.B., Veliyeva F.M., Mamedova M.T., Isayeva E.S., Iskenderova A.A., Imanova A.A..Kinetic studies of the process of low-temperature isomerization of straight-run gasolines on the composite systems of Co/HZSM - $\text{SO}_4^{2-}/\text{ZrO}_2$. 3rd International Turkic World Conference on Chemical Sciences and Texnologies. 10-13 September 2017, Baku Azerbaijan, pp-215.
7. Tagiev D.B., Abasov S.I., Agaeva S.B., Mamedova M.T., Alieva A.E., Isaeva E.S., Iskenderova A.A., Imanova A.A.The effect of hydrogen on the conversion of a mixture of C_7H_{16} : C_4H_{10} on the MOR / WO_4^{2-} - ZrO_2 catalytic system. III Scientific –Technological Symposium catalytic hydroprocessing in oil refining. Lyon, France, April 16-20, 2018

Dərc olunmuş məqalələr:

1. Abasov S.I., Alieva A.E., Agaeva S.B., Zarbaliyev R.R., Mamedova M.T., Jafarova N., İbrahimov H.D., Tagiyev D.B.. The joint processing of gaseous alkanes and natural gasoline over the H-zeolite/ WO_4^{2-} / SO_4^{2-} ZrO_2 catalytic systems. International journal of scientific engineering and applied science. ISSN:2395-34. Volume 3, Issue 6, June 2017
2. Abasov S.I., Alieva A.E., Agaeva S.B., Zarbaliyev R.R., Mamedova M.T., İbrahimov H.D., Rustamov M.I.. Conversion of a mixture of C₂-C₄ alkanes and natural gasoline. Processes of petrochemistry and oil refining. Vol.18, No.3, 2017.
- 3.Tağıyev D.B., Abasov S.I., Ağayeva S.B., Məmmədova M.T. Ekoloji təmiz yüksək oktanlı benzinlərin sadələşdirilmiş innovativ alınma üsulu.AMEA "Xəbərlər məcməsi" jurnalı, 2017, №4.S.19-20

Çapa qəbul olunmuş məqalələr:

1. Abasov S.I., Agaeva S.B., Alimardanov Kh.M., Tagiev D.B., Veliyeva F.M., Mamedova M.T., Iskenderova A.A., Imanova A.A., Isayeva Y.S., Nasirova F.M. Kinetic studies of the process of low-temperature isomerization of straight-run gasolines on the composite systems of CoHZSM- $\text{SO}_4^{2-}/\text{ZrO}_2$. Processes of petrochemistry and oil refining. 2018
2. Абасов С. И., Агаева С.Б, Алимарданов Х.М, Тагиев Д.Б, Велиева Ф.М, Мамедова М.Т., Искендерова А .А., Иманова А.А., Исаева Е.С., Насирова Ф.М.Кинетика и механизм изомерно-синкреметизационного превращения прямогонных бензинов на композитных цеолитных системах Ме-цеолит - $\text{SO}_4^{2-}/\text{ZrO}_2$. Processes of petrochemistry and oil refining.2018
3. Abasov S.I., Agaeva S.B., Tagiev D.B., Mamedova M.T., Iskenderova A.A., Imanova A.A.,

Isayeva Y.S., Nasirova F.M. Influence of technological parameters on the catalytic and regeneration properties of $\text{CoHZSM-SO}_4^{2-}/\text{ZrO}_2$ composite systems of low-temperature isomerization of straight-run gasolines. Kimya problemi jurnalı 2018.

Çapa göndərilmiş tezis

1. Абасов С.И., Тагиев Д.Б., Агаева С.Б., Алимарданов Х.М., Велиева Ф.М., Мамедова М.Т., Ис肯дерова А.А., Иманова А.А., Исаева Е.С., Насибова А.Р. Кинетика превращения прямогонных бензинов на композитной системе $\text{Me-HZSM-SO}_4^{2-}/\text{ZrO}_2$. Akademik Murtuza Nağıyevin 110 illik yubileyinə həsr olunmuş "Nağıyev qırætləri" Beynəlxalq Konfransları. 2018 may.

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

(burada doldurmali)

Yoxdur

BQB-nin aşağı temperaturlu emalı üçün sintez olunmuş M11 ($10\% \text{ZrO}_2$, $0.4\% \text{Co}$, $2\% \text{SO}_4^{2-}/\text{HZSM-5}$) katalizatoru üçün patent alınması nəzərdə tutulur.

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyətə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyət tarixləri, həmçinin ezamiyyət vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

(burada doldurmali)

Layihə üzrə ezamiyyətlər baş tutmayıb

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)

(burada doldurmali)

Layihə üzrə elmi ekspedisiyalarda iştirak olunmayıb.

8 Layihə üzrə digər tədbirlərdə iştirak

(burada doldurmali)

Layihə üzrə digər tədbirlərdə iştirak olunmayıb.

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

Ölkədaxili:

1. Ağayeva S.B., Məmmədova M.T., İmanova A.Ə., İskəndərova A.Ə., Nəsirova F.M., Çeləbova K.S., Zərbəliyev R.R., Tağıyev D.B.. Birbaşa qovulma benzinlərinin $\text{M/H-seolit-SO}_4^{2-}/\text{ZrO}_2$ kompozision katalizatorları üzərində çevrilməsinə seolitin təbiətinin təsiri. Международной научно-технической конференции «Нефтехимический синтез и катализ в сложных конденсированных системах», посвященной 100-летнему юбилею академика Б.К.Зейналова 29-30 июня 2017г. С.145. (Şifahi)

2. Abasov S.I., Tağıyev D.B., Ağayeva S.B., Əliyeva A.Ə., Məmmədova M.T., Isayeva Y.S., Nəsirova Ə.R. Aşağı molekullu alkanların və birbaşa qovulma benzinlərinin emalının yeni istiqaməti. Международной научно-технической конференции «Нефтехимический синтез и катализ в сложных конденсированных системах», посвященной 100-летнему юбилею академика Б.К.Зейналова 29-30 июня 2017г. С.144 (Şifahi)

3. Абасов С.И., Тагиев Д.Б., Агаева С.Б., Алимарданов Х.М., Велиева Ф.М., Мамедова М.Т., Исkenдерова А.А., Иманова А.А., Исаева Е.С., Насибова А.Р. Кинетика превращения прямогонных бензинов на композитной системе $\text{Me-HZSM-SO}_4^{2-}/\text{ZrO}_2$. Akademik Murtuza Nağıyevin 110 illik yubileyinə həsr olunmuş "Nağıyev qırætləri" Beynəlxalq Konfransları. 2018

may . (çapa göndərilmiş)

Beynəlxalq:

1. Абасов С.И., Тагиев Д.Б., Агаева С.Б., Мамедова М.Т.. New direction of refining of gaseous alkanes. IV международная конференция Боресковские чтения Новосибирск,Россия .19-21 апреля 2017 с.79. (Divar məruzəsi)
2. Абасов С.И., Тагиев Д.Б., Агаева С.Б., Наджафова М.А., Мамедова М.Т., Искендерова А.А., Иманова А.А., Насирова А.Р. Каталитические и физико-химические свойства Co/H – цеолит $(SO_4^{2-})ZrO_2$ композиционных систем низкотемпературной переработки прямогонных бензинов. III Российский конгресс по катализу. «Роскатализ». Нижний Новгород. 22-26 мая 2017, с.386-387. (Divar məruzəsi)
3. Абасов С.И., Агаева С.Б., Тагиев Д.Б., Мамедова М.Т., Наджафова М.А., Алиева А.А., Искендерова А.А., Иманова А.А., Насирова Ф.М. Активация совместного превращения газовых и жидкых алканов на полифункциональных системах Co/H- носитель- $WO_4^{2-}(SO_4^{2-})/ZrO_2$. II Всероссийская научная конференция с международным участием «Актуальные проблемы адсорбции и катализа». 28-30 июня 2017. г.Плес, Иваново (Divar məruzəsi)
4. Abasov S.I., Agayeva S.B., Alimardanov Kh.M., Tagiyev D.B., Veliyeva F.M., Mamedova M.T., Isayeva E.S., Iskenderova A.A., Imanova A.A..Kinetic studies of the process of low-temperature isomerization of straight-run gasolines on the composite systems of Co/HZSM - SO_4^{2-}/ZrO_2 . 3rd International Turkic World Conference on Chemical Sciences and Texnologies. 10-13 September 2017, Baku Azerbaijan, pp-215. (Divar məruzəsi)
5. Tagiev D.B., Abasov S.I., Agaeva S.B., Mamedova M.T., Alieva A.E., Isaeva E.S., Iskenderova A.A., Imanova A.A.The effect of hydrogen on the conversion of a mixture of C_7H_{16} : C_4H_{10} on the MOR / WO_4^{2-} - ZrO_2 catalytic system. III Scientific –Technological Symposium catalytic hydroprocessing in oil refining. Lyon, France, April 16-20, 2018 (Divar məruzəsi)

1 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məməlumatları

(burada doldurmali)

Layihə üzrə cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məməlumatları alınmayıb.

1 Yerli həmkarlarla əlaqələr

(burada doldurmali)

Yerli həmkarlarla əlaqələr yaradılmayıb

1 Xarici həmkarlarla əlaqələr

(burada doldurmali)

Xarici həmkarlarla əlaqələr yaradılmayıb.

1 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

(burada doldurmali)

Layihə mövzusu üzrə Məmmədova Məlahət Tağı qızı kimya elmləri doktoru və İskəndərova Aytən Əliyaz qızı kimya üzrə fəlsəfə doktoru adlarını almaq üçün AMEA-nın NKPI-nun doktoranturasına sənədlərini təqdim etmişdirlər.

1 Sərgilərdə iştirak (əgər baş tutubsa)

4

(burada doldurmali)

Sərgilərdə iştirak olunmayıb

1 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)
5

(burada doldurmali)

Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi baş verməyib.

1 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış
6 internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)
Tağıyev D.B., Abasov S.İ., Ağayeva S.B., Məmmədova M.T. Ekoloji təmiz yüksək oktanlı
benzinlərin sadələşdirilmiş innovativ alınma üsulu. AMEA "Xəbərlər məcməsi" jurnalı, 2017,
№4.s.19-20

SİFARIŞÇI:

Elmin İnkişafı Fondu

Məsləhətçi

Sədiyeva Türkan Vaqif qızı

(imza)

"__" 201_-ci il

İCRAÇI:

Layihə rəhbəri

Ağayeva Surəyyə Bəşir qızı



(imza)

"09" mart 2018-ci il



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkışafı Fondu 2014-cü ilin əsas qrant müsabiqəsi
çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat
programlarının (EİF-2014-9(24)-KETPL) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə

ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA

MƏLUMAT VƏRƏQİ

(Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Birbaşaqovulma benzinin aşağı temperaturlu katalitik emalının izomerləşmə-disproportionlaşma prosesinin kinetik əsaslarının tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Ağayeva Surəyyə Bəşir qızı

Qrantın məbləği: 100 000 manat

Layihənin nömrəsi: EİF-KETPL-2-2015-1(25)-56/20/4-M-17

Müqavilənin imzalanma tarixi: 20 fevral 2017-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2017-ci il – 01 mart 2018-ci il

1. Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 fevral 2017-ci il – 01 fevral Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

Əsas nəticələr

İşlənib hazırlanmış yeni kompozision katalitik sistemlər üzərində ($10\% \text{ZrO}_2$, $0,4\% \text{Co}, 2\% \text{SO}_4^{2-}$ / HZSM-5, $25\% \text{Al}_2\text{O}_3$) aşağı temperaturlu izomerləşmə-disproportionlaşma prosesi vasitəsilə birbaşaqovulma benzinlərinin (BQB) yüksək molekullu C_{7+} karbohidrogenləri $\text{C}_5\text{-C}_6$ izokomponentlərinin alınması prosesinə cəlb edilmişdir. **Nəticədə** BQB-nin M-11 katalizatoru üzərində çəvrilməsində müəyyən edilmiş optimal şəraitində ($T=180^\circ\text{C}$, $\text{H}_2/\text{CH}_4 = 1:3$; həcmi sürət= $2,5 \text{s}^{-1}$) C_{7+} parafinlərin konversiyası $76,8\%$, $\sum(\text{C}_5\text{-C}_6)$ alkanların çıxımı

61,1%, izomer $\Sigma(C_5-C_6)$ tərkib hissələri isə 78,8 % təşkil edir. **Texnoloji parametrlərin** (temperatur - 140-200°C, sürət - 1-4 l/saat və hidrogenin xammala nisbəti H₂/BQB 2-dən 4 yuxarı qaldırılması) 10%ZrO₂, 0.4%Co, 2%SO₄²⁻/HZSM-5-in katalitik xassələrinə təsiri **tədqiq** edilmiş, optimal şəraiti müəyyən edilmişdir (temperatur 180°C, H₂/CH = 3; h. s. = 2,5 m^{-1}). M-11 katalizatorun işləmesinin **stabilliyi, reaksiyanın davam etmə müddətindən asılılığı və regenerasiya temperaturunun** 380-dən 500°C-yə yüksəldilməsi katalizatorun işləməsinə (300 dəqiqə) təsiri müəyyən edilib. Co-in daha yaxşı hidrogenolizləşdirici Ni ilə əvəz edilməsi karbon çöküntülərinin toplanma sürətinin (1,41%-dən -0,55%-ə qədər) azalmasına səbəb olması **təyin edilib**.

M-11 katalizatorun **fiziki kimyəvi xassələri təyin** olunmuşdur. **Nəticədə** - difraktometrik analiz- Faza sistemi, ZrO₂% tetraqonal 90; monoklin -10%; tekustura xüsusiyyətlərinin- S_{xüsusi} = 105 m²/q, u=0,34 sm³/q, IQS,sm⁻¹ -1015, 1395, 3635.EPR tədqiqinin nəticələrini onların katalitik xassələri ilə müqayisəsi göstərir ki, kompozision sistemin komponentləri arasında EPR spektrinin dəyişməsinə gətirib çıxardan qarşılıqlı təsir mövcuddur və göstərilmişdir ki, nümunələrin modifikasiyası müəyyən dəyişikliklərə səbəb olur. Bu nəticələr kompozision katalitik sistemin komponentləri arasındaki qarşılıqlı təsiri sinkretizasiya kompozision katalitik sistemin tədqiq olunan prosesdə akyivliyinə gətirib çıxardan sinergizmdir. Birbaşaqovulma benzinin izomerləşmə-disproporsionlaşma prosesinə bilavasitə cəlb edilməsinin **kinetik parametrləri tədqiq edilmişdir**. Reaksiyaların sürət sabitlərinin tapılmış qiymətləri əsasında Arrhenius tənliyindən istifadə edərək aktivləşmə enerjilərinin (E_a) qiyməti hesablanmışdır: (C₇₊.25,0 kC/mol; iC₅H₁₂.24,0 kC/mol; $\Sigma(C_5-C_6)$ - 7,0 kC/mol; iC₆H₁₄.9,0 kC/mol). **marşrutları göstərilmiş, və prosesin kinetik modeli təklif edilmişdir**. Riyazi (temperatura və kontakt müddəti) asılılığını əks etdirən **regressiya modeli yaradılmışdır**. Prosesin tərtib olunmuş statistik modeli əsasında həll edilmiş pentan və heksanın izomerlərinin çıxımının optimallaşdırılması məsələsi alınmış təcrübi nəticələri qənaətbəxş hesab edir. Belə nəticəyə gəlinmişdir ki, BQB-nin çevrilməsinin məhdudlaşdırıcı mərhələsi aktivləşmə enerjisinin C₅ – C₆ məhsullarının əmələ gəlməsi C₁₁₊ intermediatlarının əmələ gəlməsi (yaranması) və onların sonrakı parçalanmasını əhatə edən mürəkkəb sxem üzrə gedir. **Alınan nəticələr** əsasında QBQ-dən və əmələ gələn aralıq qaz alkanlardan C₅ – C₆ alkanların əmələ gəlməsinin sintetizasiyon mexanizmi təklif edilmişdir. Qeyd etmək lazımdır ki, ədəbiyyatda, BQB-nin bilavasitə izomerləşmə prosesinə cəlb edilməsinə aid elmi məqalələrin adı "Benzinlərin izomerləşməsi" kimi verilsə də, mətni individual normal parafinlərin izomerləşməsinə həsr olunub. Həmçinin, bu prosesin kinetik qanuna uyğunluqlarının tədqiqinə aid heç bir məlumat yoxdur. Bunu nəzərə alaraq, layihədə işlənmiş nəticələri, bu prosesə uyğun analoqları ilə müqayisə aparılmayıb.

2. 1. Layihə üzrə tədqiqatın nəticələrinin istifadəsi və tətbiqi mümkün olan sahələr

(gözlənilən nəticələrin mümkün tətbiq və istifadə sahələri, istiqamətləri konkret göstərilməlidir)

Birbaşaqovulma benzinlərinin aşağı temperaturda - 180°C kompozision Co/HZSM-5- SO₄²⁻/ZrO₂ katalizatorun üzərində ilk dəfə aparılan katalitik çevrilmə prosesinin tədqiqi yüksək temperaturlu dehidritsikləşdirici emalın (riforminq) izomerləşdirici (izoforming) emalla əvəz edilməsinin mümkünlüyünü göstərir. Birbaşaqovulma benzinlərinin oqtan xarakteristikalarının işlənib hazırlanmış katalitik sistemlər üzərində yüksəldilməsinin təklif olunan üsulu Heydər Əliyev adına Bakı Neft Emalı zavodu və nəzərdə tutulmuş Neft Kimya Kompleksində öz tətbiqini tapa bilər.

İşin nəticələri yeni katalizatorların işlənib hazırlanması, sənaye qurğularının modelləşdirilməsi, həmçinin elmi və mühəndis-texniki işçilər tərəfindən elmi-tədqiqat işlərinin aparılmasında istifadə oluna bilər.

2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və programlarında; dövlət programlarında; dövlət qurumlarının sahə tədqiqat programlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

İşlənib hazırlanmış katalitik sistemlərdə onlara oksidləşdirici-reduksiyaedici funksiyanın verilməsi hesabına əlaqələnmiş izomerləşmə və disproportionlaşma prosesi, həmçinin C₇₊ karbohidrogenlərinin molekul kütləsinin yüksək oktanlı şaxələnmiş C₅ - C₆ karbohidrogenlərinin alınması ilə müşayət olunan sinkretizə edilməsi effekti reallaşması və bu prosesin kinetik qanuna uyğunluqları müəyyən olunmasının nəticələri perspektivdə fundamental layihələrdə və patent üçün verilmiş ərizələrdə öz əksini tapa bilər.

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Məsləhətçi

Sədiyeva Türkan Vaqif qızı

(imza)

"—" 201-ci il

İCRAÇI:

Layihə rəhbəri

Ağayeva Surəyyə Bəşir qızı



(imza)

"09" mart 2018-ci il



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkışafı Fondu 2014-cü ilin əsas qrant müsabiqəsi
çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat
programlarının (EIF-2014-9(24)-KETPL) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə

ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Birbaşaqovulma benzininin aşağı temperaturlu katalitik emalının izomerləşmə-disproporsionlaşma prosesinin kinetik əsaslarının tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Ağayeva Surəyyə Bəşir qızı

Qrantın məbləği: 100 000 manat

Layihənin nömrəsi: EIF-KETPL-2-2015-1(25)-56/20/4-M-17

Müqavilənin imzalanma tarixi: 20 fevral 2017-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2017-ci il – 01 mart 2018-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

1. Elmi əsərlər (sayı)

№	Tamlıq dərəcəsi	Çapa qəbul		Çapa göndərilmiş
		Dərc olunmuş	olunmuş və ya çapda olan	
1.	Elmi məhsulun növü 1. Monoqrafiyalar			
2.	həmçinin, xaricdə çap olunmuş Məqalələr	2 (ölkədaxili)	3 (ölkədaxili)	
3.	həmçinin xarici nəşrlərdə Konfrans materiallarında məqalələr	1 (xarici nəşrlərdə)		

O cümlədən, beynəlxalq konfras materiallarında		
4. Məruzələrin tezisləri	2 (respulika)	1 (respulika)
həmçinin, beynəlxalq tədbirlərin toplusunda	5 (beynəlxalq)	
5. Digər (icmal, atlas, kataloq və s.)		

2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	IV международная конференция Боресковские чтения Новосибирск, Россия .19-21 апреля 2017	Beynəlxalq	Divar	1
2.	III Российский конгресс по катализу. «Роскатализ». Нижний Новгород. 22-26 мая 2017	Beynəlxalq	Divar	1
3.	Международной научно- технической конференции «Нефтехимический синтез и катализ в сложных конденсированных системах», посвященной 100-летнему юбилею академика Б.К.Зейналова 29-30 июня 2017г.	Ölkədaxili	Şifahi	2
4.	II Всероссийская научная конференция с международным участием «Актуальные проблемы адсорбции и катализа». 28-30 июня 2017. Г.Плес, Иваново	Beynəlxalq	Divar	1

5.	3rd International Turkic World Conference on Chemical Sciences and Texnologies. 10-13 September 2017	Beynəlxalq	Divar	1
6.	III Scientific –Technological Symposium catalytic hydroprocessing in oil refining. Lyon, France, April 16-20, 2018	Beynəlxalq	Divar	1
7.	Akademik Murtuza Nağıyevin 110 illik yubileyinə həsr olunmuş "Nağıyev qırætləri" Beynəlxalq Konfransları. 2018 may . (çapa göndərilmiş)	Ölkədaxili	Şifahi	1

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Məsləhətçi
Sədiyeva Türkan Vaqif qızı

(imza)
"___" 201_-ci il

İCRAÇI:

Layihə rəhbəri
Ağayeva Surəyyə Bəşir qızı

Surəyyə Bəşir Ağayeva
(imza)
"09" mart 2018-ci il